

1. Xarici ticarətin dövlət tənzimlənməsi istiqaməti (Doğru olmayanı göstərin)

- İxrac
- √ Konflikt
- Ticarətin liberallaşdırılması
- Turizm fəaliyyəti
- İdxal

2. Açıq iqtisadiyyat dedikdə nə nəzərdə tutulur?

- əmtəə və xidmətlərin beynəlxalq ticarəti
- dünya kapital bazarı
- √ dünya iqtisadi əlaqələrinin beynəlmilləşməsi
- beynəlxalq valyuta sistemi
- beynəlxalq şirkətlər

3. XİƏ-nin öyrənilməsi hansı prinsiplərə əsaslanır?

- xarici iqtisadi məsələlərin həllinə
- ictimai əmək bölgüsü
- √ ümumi dialektik
- ictimai əmək bölgüsü
- xarici iqtisadi əlaqələrin gücləndirilməsi

Dünya bazarın funksiyalarına hansılar daxildir

- 4.
1. İndikativ milli iqtisadiyyatın vəziyyəti və onun əsas elementləri haqqında 2. istehsalçıların və istehlakçıların məlumatlandırılması
  3. Kommunikativ – bazar subyektləri arasında əlaqələrin təmin olunması
  4. Tənzimləyici dünya bazar qiymətlərinin sağlamlaşdırılması
  5. Sanasionativ – rəqabət mübarizəsi prosesinin sağlamlaşdırılması

- 4,5
- 5,1
- 1,3
- √ hamısı
- 2,4

Müasir beynəlxalq iqtisadi münasibətlərin strukturunu sahələr üzrə necə qurmaq olar

- 5.
1. əmək resurslarının beynəlxalq miqrasiyası
  2. Malların və xidmətlərin beynəlxalq ticarəti
  3. Beynəlxalq valyuta-maliyyə kredit sistemi
  4. Kapitalların beynəlxalq hərəkəti
  5. İnformasiyaların və texnologiyaların beynəlxalq mübadiləsi

- √ hamısı
- 2,3
- 1,2
- 3,4
- 4,5

Müasir beynəlxalq iqtisadi münasibətlərin strukturunu səviyyələr üzrə necə qurmaq olar

- 6.
1. Fiziki şəxslər
  2. Hüquqi şəxslər
  3. Təsərrüfat vahidləri qrupu
  4. Milli iqtisadi qruplaşmalar
  5. Universal və ya ixtisaslaşmış xarakterli beynəlxalq iqtisadi təşkilatlar

- 2,3
- √ hamısı
- 1,5
- 1,3
- 4,5

7. Emperik məlumatlara görə , müasir beynəlxalq iqtisadi əlaqələrin ümumi həcmində beynəlxalq ticarətin payı neçə faizdir?
- 25
  - 90
  - ✓ 80
  - 51
  - 49
8. Dünya təsərrüfat sisteminin formalaşmasının başlandıqı kimihansı tarix qəbul olunur?
- XIX əsrin sonu , XX əsrin əvvəli
  - XX əsrin sonu
  - XX əsrin ortaları
  - ✓ XV – XVI əsrlər
  - XVIII əsrin əvvələri
9. əmtələri ölkənin üstün olduğu sahələrdə istehsal etmək , zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?
- Tarif
  - Azad ticarət
  - Beynəlxalq iqtisadi münasibətlər
  - ✓ Beynəlxalq ticarət
  - Kvota
10. İstehsalın alternativ xərclərinin ölkələrdə fərqli olmasının səbəbi nədir?
- Siyasi və iqtisadi sistemlərdə fərqlər
  - Enerji qiymətlərinin müxtəlifliyi
  - ✓ İstehsal amillərinin fərqliliyi
  - İnflyasiya səviyyələrinin müxtəlifliyi
  - Valyuta məzənnələrindəki fərqlər
11. əməyin və digər istehsal amillərinin beynəlxalq bölgüsü əsasında fəaliyyət göstərən ölkələrarası nizamlanmış pul-əmtəə münasibətləri necə adlanır?
- Maliyyə bazarı
  - Kapital bazarı
  - ✓ Dünya bazarı
  - Beynəlxalq bazar
  - Milli bazar
12. Dünya bazarının inkişaf mərhələsi ilə bağlıdır?
- Dünya münasibətləri
  - Fiziki şəxslərin fəaliyyəti
  - Dünyada baş verən geosiyasi dəyişikliklər
  - ✓ XVIII və XIX əsrlərin sənaye inqilabları
  - İşsizliyin artması
13. Rəqabət mühiti , aşağıdakı kimi fəaliyyət göstərən bazar strukturudur:
- ✓ Eyni malları istehsal edən çoxsaylı rəqabət
  - Oxşar malları istehsal edən çoxsaylı firmaların rəqabəti
  - Bir neçə satıcının bazarda hakimiyyəti
  - Yalnız bir satıcının bazarda hakimiyyəti
  - Azsaylı firmaların bazarda rəqabəti
14. Təklif və tələb əyrilərinin kəsişməsi nöqtəsi necə adlanır?

- Təklifin təminatı
- təklif elastikliyi
- Müvazinət qiyməti
- ✓ Müvazinət nöqtəsi
- Tələbin elastikliyi

15. Mal və xidmətlər bazarında tarazlıq varsa deməli:

- Texnologiya səviyyəsi tədricən dəyişir
- ✓ Tələbin həcmi təklifin həcmi ilə bərabərdir
- Təklif tələbdən çoxdur
- Tələb təklifdən çoxdur
- Qiymət, dəyərin mənfəətlə cəmindən alınır

16. Qiymətin artması ilə alınan malların miqdarının azalmasını göstərən iqtisadi qanun neçə adlanır?

- Elastiklik
- Təklif
- ✓ Tələb
- Rəqabət
- Marjina fayda

17. xarici iqtisadi əlaqələrin növlərinə hansı aid deyil?

- Maddi-istehsal
- Turizm
- ✓ Kooperasiyalaşma
- Maliyyə-kredit
- Elmi-tədqiqat

18. Hal-hazırda Azərbaycan neçə ölkə ilə qarşılıqlı iqtisadi-ticarət əlaqəsinə malikdir?

- 72
- 52
- 47
- ✓ 84
- 63

19. Respublikamızdan xarici ölkələrə göndərilən məhsulların 74%-ni nə təşkil edir?

- Kondisioner
- ✓ Neft və neft məhsulları
- Xalça
- Elektrik mühərrikləri
- Kimya sənayesi məhsulları

20. Azərbaycanın ikitərəfli ticarət əlaqələrində olduğu ölkələr hansılardır?

- İran, Fransa, Macarıstan
- ✓ Böyük Britaniya, Polşa, ABŞ
- Kanada, ABŞ, İtaliya
- Hindistan, Türkiyə, Rusiya
- İran, ABŞ, Rusiya

21. Azərbaycanın yalnız mal idxal etdiyi ölkələrə hansılar daxil deyil?

- Yaponiya
- ✓ Danimarka
- Norveç
- Singapur

- Kanada

22. Xarici ticarət siyasəti nəyə xidmət edir?

- İqtisadi əlaqələrin zəifləməsi
- Beynəlxalq əmək bölgüsü
- Bütçə gəlirini artırmaq
- İqtisadi əlaqələrin gücləndirilməsinə
- ✓ Maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına

23. Xarici iqtisadi siyasətin həyata keçirilməsi istiqamətlərindən biri yalnızdır

- Xarici yardım siyasəti
- Xarici ticarət siyasəti
- ✓ İqtisadi siyasət
- Xarici investisiya siyasəti
- Ödəniş balans siyasəti

24. Xalqların ən çox istifadə etdiyi mənəvi əlaqə forması hansıdır?

- İqtisadi əlaqələr
- Təsərrüfat həyatının beynəlmiləşməsi
- ✓ Xarici ticarət
- Müxtəlif ölkələrdə fəqli malların istehsalı
- Ümumdünya əmək bölgüsü

25. Xarici ticarətin əsasını təşkil edən prinsiplərdən hansı yalnızdır?  
1. Yerli istehsalın kifayət etməməsi 2. Malların qiymətinin beynəlxalq miqyasda fərqlənməsi 3. Müxtəlif ölkələrdə fəqli malların istehsalı 4. Xarici rəqabətdən qorunma 5. Bütçəyə gəlir gətirmək

- 3,4
- 1,3
- ✓ 4,5
- 1,2
- 2,4

26. BəB hansı əmək bölgüsünün davamıdır?

- ✓ İctimai əmək bölgüsü
- Xalq təsərrüfat əmək bölgüsü
- Müəssisələrarası əmək bölgüsü
- Ölkələrarası əmək bölgüsü
- Sahədaxili əmək bölgüsü

27. İxtisaslaşma ən çox hansı sahələrdə səmərəlidir.

- Yeyinti sənayesində
- Təsərrüfat sahəsində
- İstehsal sahəsində
- İqtisadi sahədə
- ✓ Maşınqayırma və kimya sənayesində

28. Təsərrüfat subyektlərinin ixtisaslaşmasının hansı formaları vardır?

- ✓ əşya, ərazi, sahə
- əşya, məhsul
- məhsul, ərazi
- müəssisə, ərazi, sahə
- sahə, məhsul, ərazi

29. Təsərrüfat subyektlərinin ixtisaslaşması neçə formada olur?
- 4
  - 5
  - ✓ 3
  - 6
  - 2
30. BəB-in əsas elementi hansılardır? 1. Beynəlxalq ixtisaslaşma 2. xalq təsərrüfatı 3. Kooperasiyalaşma
- 2,3
  - 1,2
  - ✓ 1,3
  - 1,2,3
  - Heç biri
31. BəB-in neçə əsas elementi var?
- 3
  - 5
  - 6
  - 1
  - ✓ 2
32. BəB-in xalq təsərrüfatı forması nə ifadə edir?
- ✓ Müxtəlif ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqəni
  - Ölkədaxili fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqəni
  - İki müəssisə arasındakı əlaqələri
  - Xarici ölkədə fəaliyyət göstərən bir müəssisə ilə olan əlaqəni
  - Xarici ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqəni
33. BəB-in əsas formaları hansılardır? 1. Sahədaxili 2. Ölkələrarası 3. Xalq təsərrüfatı
- 1,3
  - 1,2
  - ✓ 1,2,3
  - Heç biri
  - 2,3
34. BəB-in neçə əsas forması var?
- 5
  - ✓ 3
  - 6
  - 1
  - 2
35. Ölkələr arasında təsərrüfat əlaqələri hansı daxilində inkişaf edir? 1. Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda 2. Bu əlaqələrin inkişafında hər iki tərəf maraqlı olduqda 3. Ölkələr arasında xarici iqtisadi əlaqələr gücləndikdə
- 1,3
  - ✓ 1,2
  - 2,3
  - Heç biri
  - 1,2,3
36. Ölkələr arasında təsərrüfat əlaqələri neçə şərt daxilində inkişaf edir?

- 6
- 5
- 4
- √ 2
- 3

37. Beynəlxalq praktikada ölkələr hansı qruplara bölünür?  
1. İEO 2. İEOÖ 3. Sosialist ölkələr 4. Keçid inqilablı ölkələr

- 1,2,3
- 2,3,4
- 1,2
- 3,4
- √ 1,2,4

38. Xarici iqtisadi əlaqələrə aid ilk fikri kim vermişdir?

- Ş.Riše
- D.Rikarda
- √ Merkantalistlər
- İ.Krikdon
- A.Smit

39. Neçənci əsrdə xarici ticarət əlaqələrini daha da intensivləşmişdi?

- XVII
- XIV
- XVI
- √ XVIII
- XV

40. Bu ölkələrdən hansı işçi qüvvəsi və elmi-texniki naliyyətlərin hesabına BəB-də iştirak edə bilər?

- √ İtaliya
- Kanada
- Azərbaycan
- Yaponiya
- CAR

41. Bu ölkələrdən hansı təbii ehtiyatların və təbii iqlim şəraitinə görə BəB-də iştirak edə bilər?

- İtaliya
- Böyük Britaniya
- AFR
- √ Azərbaycan
- Yaponiya

42. BəB-i müəyyən edən amillər neçə qrupa bölünür?

- 5
- 2
- 4
- 3
- √ 6

43. Ölkələrin BəB-də səmərəli iştirak üçün hansı şərtlər olmalıdır:  
1. təbii ehtiyatlar 2. əlverişli şərait 3. nəqliyyatın inkişafı

- 1,2

- 2,3
- Heç biri
- √ 1,2,3
- 1,3

44. Məhsul və investisiya ehtiyatlarına artan tələbatı ödəmək üçün yeganə yol hansıdır?

- Yeni müəssisələrin tikilməsi
- √ BƏB-də iştirak etmək
- Xarici iqtisadi əlaqələrin gücləndirilməsi
- Müəssisə səviyyəsini yüksəltmək
- Mövcud müəssisələrin genişlənməsi

45. Neçə əmək bölgüsü var?

- 4
- √ 3
- 5
- 6
- 2

46. Xarici iqtisadi əlaqələr nəyə əsaslanır?

- İqtisadi problemlərin həllinə
- √ Beynəlxalq əmək bölgüsünə
- Xarici iqtisadi məsələlərin həllinə
- Xarici ticarət əlaqələrin möhkəmlənməsinə
- Ölkələrarası münasibətlərə

47. Xarici iqtisadi əlaqələr haqqında ilk sistemli fikirlər neçənci əsrdə yaranmışdır?

- XVI
- XVIII
- XVII
- √ XV
- XIV

48. Xarici iqtisadi əlaqələrin əsas bölməsi hansıdır?

- √ Xarici ticarət
- Elmi-texniki əməkdaşlıq
- İşçi qüvvəsinin hərəkəti
- Beynəlxalq-valyuta kredit münasibətləri
- Kapital ixracı

49. XX əsrdə dünya bazarının formalaşmasının fundamental amillərinə nə aid edilə bilər

- Dövlətin tənzimləyici rolunun və transmilli korporasiyaların əhəmiyyətinin artırılması
- √ Dünya təsərrüfatında milli iqtisadiyyatların ixtisaslaşmasının və kooperasiyalaşmanın dialektik prosesi kimi başa düşülən beynəlxalq əmək bölgüsü
- Müasir dövrün qlobal problemlərinin gələcəkdə ciddi çətinləşməsi təhlükəsi
- Qlobal sənayeləşməyə aparən iqtisadi fəaliyyətin informasiyalaşması sahəsində inqilabiləşmə
- Dövlətlərin açıq milli iqtisadiyyata yönələn söylərini əlaqələndirməsi

50. XX əsrin sonu XXI əsrin başlanğıcında beynəlxalq iqtisadi əlaqələrin təkamülü üçün xarakterik olan başlıca əlamət hansıdır

- √ İnkişaf prosesində nisbi müstəqilliyi saxlamaqla xarici iqtisadi əlaqələrin bütün səviyyələrinin və sahələrinin qarşılıqlı asılılıq dərəcəsinin güclənməsi
- Ölkələrarası xarici iqtisadi əlaqələr
- Ölkələrarası mübadilə

- Milli gəlirin inkişaf dinamikası
- Beynəlxalq ticarətin qanunauyğunluqları

51. Beynəlxalq iqtisadi münasibətlər hansı ərazilərdə ilk dövlətlərin yaranması ilə təşəkkül tapmışdır

- Türkiyə
- √ Asiyanın və Avropanın
- Qədim Yunanıstan
- Amerika
- Azərbaycan

52. Beynəlxalq iqtisadi münasibətlər bizim eradan əvvəl neçənci minillikdə yaranmışdır

- V-VI
- I-II
- V-VI
- I-V
- √ IV-III

53. Xarici iqtisadi əlaqələrin vəzifələri nə zaman səmərəli həyata keçə bilər

- √ Ölkənin əsaslandırılmış iqtisadi inkişaf proqramı olsun
- İstehsalı genişləndirdikdə
- Yeni mal istehsal etdikdə
- Bazarın tədqiqində
- Birbaşa və dolay

54. Müasir xarici iqtisadi fəaliyyət strategiyası nəyin əsasında qurulur

- ticarətdə iqtisadi münasibətlərin tənzimlənməsi
- ixracın artması
- idxalın artması
- √ qlobal iqtisadiyyat ilə milli iqtisadiyyatın əlaqəsini gücləndirmək
- gömrük rüsumlarının artırılması

Qloballaşma prosesi nədir:

55. 1.İqtisadi sosial münasibətlərin genişlənməsi;  
2.Ölkələrarası inteqrasiyanın genişlənməsi;  
3.Xarici ticarət;  
4.əmək resurslarının miqrasiyası;  
5.İnjiniring və informasiya əməkdaşlığı.

- 1,5
- 1,2
- 2,5
- √ hamısı
- 3,4

Xarici iqtisadi əlaqələrin inkişafı hansı tarixi mərhələlərdən keçmişdir

56. 1) Qədim –Şərq sivilizasiyası dövrü  
2) Antik Aralıq dəniz sivilizasiyası dövrü  
3) Orta əsrlər dövrü  
4)Yeni zaman dövrü  
5) XX əsrin sənaye sivilizasiyası dövrü

- 1,5
- 3,5
- 2,5
- √ hamısı
- 2,3

57. Müasir xarici iqtisadi əlaqələrin vəzifəsi hansılardır



- iqtisadi əlaqələrin gücləndirilməsi
- Beynəlxalq iqtisadi inteqrasiya
- Qloballaşma
- xarici ticarət siyasəti
- √ Elmi –texniki strukturlara əsaslanan yeni ixracat sahələrinin sürətli inkişafı

58. Beynəlxalq təsərrüfat əlaqələrinin qloballaşma prosesinə aiddir

- √ Ayrı-ayrı ölkələrin inzibati strukturlarının beynəlxalq mübadiləyə cəlb edilməsi
- Xarici ticarət əlaqələrinin möhkəmləndirilməsi
- beynəlxalq əmək bölgüsü
- ölkələr arası mübadilə
- İqtisadi problemlərin həlli

59. Xarici iqtisadi əlaqələr sistemində baş verən müasir proseslərdən ən əsası nədir

- Beynəlxalq iqtisadi inteqrasiya
- Beynəlxalq miqrasiya
- √ Qloballaşma
- Beynəlxalq lizinq əməliyyatları
- Beynəlxalq valyuta –maliyyə əlaqələri

60. Xarici iqtisadi əlaqələrin predmetinə hansı formalar aid edilir  
1. Xarici ticarət ;2.əmək resurslarının beynəlxalq miqrasiyası; 3.Beynəlxalq texnoloji əməkdaşlıq; 4. Beynəlxalq inteqrasiya;5. Beynəlxalq turizm 6.Maliyyə-kredit resurslarının beynəlxalq istifadəsi

- 1,6
- 2,6
- 4,6
- √ hamısı
- 3,4

61. Ölkənin xarici iqtisadi fəaliyyəti nədə öz əksini tapır: 1.Xarici ticarət; 2.Beynəlxalq elmi-texniki; 3.Investisiya; 4.Maliyyə və kredit; 5.əmək resurslarının qarşılıqlı hərəkətində

- 2,3
- 1,5
- 3,5
- √ hamısı
- 4,5

62. Dövlətin xarici iqtisadi əlaqələrin həyata keçirilməsində istifadə edilən əsas vasitələrə aiddir: 1.inzibati vasitələr; 2.tarif vasitələri; 3.məişət vasitələri;4.texniki vasitələr; hüquqi vasitələr

- 1,3,5
- √ 1,2,4
- 3,4,5
- 1,2,3
- 2,4,5

63. Xarici iqtisadi əlaqələrin predmetinə hansılar aiddir:Daxili əmtəə bazarları; Beynəlxalq əmək miqrasiyası;Xarici ticarət;Milli bazar vəsaitləri;Beynəlxalq inteqrasiya

- 1,3,5
- √ 2,3,5
- 2,4,5

- 1,3,4
- 2,3

64. XXI əsrdə xarici iqtisadi əlaqələrdə olan inkişaf hansı nəzəriyyəyə əsaslanır

- Merkantalizm
- ✓ Açıq qapı
- Müqayisəli üstünlük
- Daxili bazar
- Mütləq üstünlük

65. Azərbaycanın xarici iqtisadi əlaqələrdə mühüm yer tutan əmtəə hansıdır

- Qızıl və uran
- Kənd təsərrüfatı məhsulları
- Ərzaq malları
- Zəfəran və zeytun
- ✓ Yanacaq və sütkü materialları

66. Bazarın inhisarlaşma dərəcəsinin qiymətləndirilməsinə nələr aiddir

- ✓ Struktur problemi
- Tam inhisar
- Sahəvi struktur
- Ölçü strukturu
- Kamil rəqabət

67. Dünya bazarının formalaşmasına təsir edən amillər

- Əmək haqqı
- ✓ Elmi-texniki tərəqqi
- Əhəlinin sıxlığı
- Həyat səviyyəsi
- Xarici ticarət siyasəti

68. Bazarın inhisarlaşma dərəcəsinin qiymətləndirilməsinə nə aiddir

- Tam inhisar
- İnhisarçı rəqabət
- ✓ Struktur problemi
- Oliqapoliya
- Kamil rəqabət

69. Dünya kapitalist bazarının inkişaf mərhələləri

- Milli valyutanın dönərliyi
- Maşınlı iri sənaye
- Maliyyə bazarı
- Milli valyutanın dönərliyi
- ✓ Kapitalizmin korporativ inkişaf mərhələsi

70. Dünya təsərrüfatının beynəlmilləşməsinə təsir edən amillər

- ✓ Elmi-tədqiqat
- İqtisadi inkişaf
- Tədiyə balansı
- Əmtəələrin qiymət fərqi
- Xarici rəqabət

71. əmtəə növlərinə görə bazarın təsnifatı

- Topdan satış
- İstehsal- vasitələri bazarı
- ✓ Yanacaq-energetika və xammal
- İstehlak malları bazarı
- Pərakəndə satış

72. Ölkələr arasında iqtisadi münasibətlər sistemi

- ✓ Ödəniş balansı
- Xarici ticarət
- Liberallaşdırma
- Advalorem
- Proteksionizm

73. Dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsinə görə qruplaşmasına nə aiddir

- Xammal ixrac edən ölkələri
- Texnologiya ixrac edən ölkələri
- ✓ Keçid iqtisadiyyatı ölkələri
- İxrac yönəmlı xarici ticarət siyasəti
- Hazır məhsul ixrac edən ölkələri

74. Ümumi bazarın yaranmasının şərtləri

- Rəqabət
- ✓ Gömrük birliyi
- Bütçə siyasəti
- Qarşılıqlı yardım siyasəti
- Sosial siyasət

75. Xarici iqtisadi əlaqələr predmetinə aid deyil

- ✓ Daxili əmək bölgüsü
- Əməyin miqrasiyası
- Beynəlxalq turizm
- Daxili pul emissiyası
- Xarici ticarət

76. Kim xarici ticarət rolunun xalqın sərvətinin artmasında görürdü?

- Fiziokratlar
- Neoklassiklər
- Kapitalistlər
- Yuxarıdakıların hamısı
- ✓ Merkantilistlər

77. 17-ci əsrdə hakim iqtisadi nəzəriyyələr hansı idi?

- ✓ Merkantilizm
- Keynsçilik
- Proteksionizm
- Neokeynsçilik
- Fiziokratizm

78. Məhsulun həyat dövrü neçə mərhələdən ibarətdir?

- 3
- 5
- 6

- 7
- √ 4

79. Beynəlxalq sahibkarlıq fəaliyyəti aşağıdakıların məcmusudur?

- Müxtəlif ölkələrin əməkdaşlıq edən mərkəzi banklarının
- Müxtəlif ölkələrin əməkdaşlıq edən iqtisadi inkişaf nazirliklərinin
- Müxtəlif ölkələrin əməkdaşlıq edən iqtisadi münasibətlər
- Bütün cavablar yanlıştır
- √ Müxtəlif ölkələrin əməkdaşlıq edən hökumətlərinin

80. Milli sahibkarlıq fəaliyyəti aşağıdakıların məcmusudur?

- Ölkələrin ən böyük sahibkarlıq subyektlərinin
- Ölkənin kiçik sahibkarlıq subyektlərinin
- Bütün cavablar yanlıştır
- Ölkənin dövlət və iqtisadi qurumlarının
- √ Ölkənin təsərrüfat subyektlərinin

81. BəB dövlətlər arasında hansı bölgünün bir mərhələsi hesab olunur?

- ümumi əmək bölgüsü
- fərdi əmək bölgüsü
- √ ərazi əmək bölgüsü
- beynəlxalq əmək bölgüsü
- xüsusi əmək bölgüsü

82. Qlobal iqtisadiyyatın formalaşması prosesi neçənci əsrlərə təsadüf edilir

- XX əsrin ortalarına
- √ XIX əsrin ortalarına
- XVIII əsrin axırında
- XVII əsrdə
- XIX əsrin axırına

83. BəB nəzəri əsası klassik siyasi iqtisadçılardan kimlərin əsərlərində öz əksini tapmışdır

- Merkantalistlər
- F.Engels
- √ A.Smit, D.Rikardo, C.St.Millin
- M.Ciark
- Xekşer –Olin -Sammuelson

84. Qlobal iqtisadiyyatın formalaşması prosesi nəyin yaranması ilə sürətlənir

- Elmi-texniki tərəqqi
- Əhalinin sıxlığı
- √ Avropa ölkələrində iri maşınlı sənayenin
- İqtisadi təhlükəsizlik
- Xarici ticarət siyasəti

85. Merkantalist siyasət və merkantilist təlimi neçə tarixi mərhələ keçmişdir?

- 5
- √ 2
- 6
- 4
- 3

86. Merkantilizm nəzəriyyəsinə yaradan amillər harada yaşamışlar?

- Asiya
- ABŞ
- Rusiya
- Çin
- ✓ Avropa

87. Hansı iqtisadçı ilk olaraq beynəlxalq ticarətin faydalasını əsaslandırmışdır?

- E. Hekşer
- ✓ A. Smit
- D.Rikardo
- Düzgün cavab yoxdur
- B.Olin

88. Hansı iqtisadçı mütləq üstünlüklər nəzəriyyəsinin müəllifidir?

- [E. Hekşer
- ✓ A. Smit
- Düzgün cavab yoxdur
- D.Rikardo
- B.Olin

89. Ölkələrin müəyyən istehsal fəaliyyətlərində ixtisaslaşmasının mahiyyəti nədir?

- Beynəlxalq inteqrasiya
- ✓ Beynəlxalq əmək bölgüsü
- İstehsalatın beynəlxalq konsentrasiyası
- Beynəlxalq ticarət
- Beynəlxalq kooperasiya

90. Ölkənin beynəlxalq əmək bölgüsündə iqtisadi səmərəyə aşağıdakılardan hansı aid deyil?

- Rəqiblər haqqında son məlumat almaq
- ✓ Torpaq rentasından qazanc əldə etmək
- İxrac mallarını və xidmətlərini beynəlxalq bazarda daha sərfəli şərtlərlə satmaq
- düzgün cavab yoxdur
- İdxal mallarının və xidmətlərinin ucuzluğunun faydalanmaq

91. Müqayisəli üstünlüklər nəzəriyyəsinin müəllifi kimdir?

- F. Engels
- U.Stafford
- C.St Mill
- ✓ D.Rikardo
- A. Smit

92. D.Rikardonun yaratdığı nəzəriyyə necə adlanır?

- ✓ Müqayisəli üstünlüklər
- Beynəlxalq qiymət
- Beynəlxalq əmək bölgüsü
- İstehsal faktorları nisbəti
- Mütləq üstünlüklər

93. Klassik iqtisadi məktəbin banisi kimdir?

- K.Marks
- Aristotel
- D.Rikardo

✓ A. Smit

94. Beynəlxalq əmək bölgüsü nəzəriyyəsinin müəllifi kimdir?

- D.Rikardo
- C.St. Mill
- K.Marks
- F. Engels
- ✓ A. Smit

95. Adam Smit tərəfindən hazırlanmış nəzəriyyə necə adlanır?

- Müqayisəli üstünlük
- Büynəlxalq qiymət
- Düzgün cavab yoxdur
- Bütün cavablar doğrudur
- ✓ Mütləq üstünlük

96. BəB hansı formada inkişaf edir

- ✓ İqtisadi fəaliyyətin ixtisaslaşması və kooperasiyalaşması
- Ölkələr arasında xarici iqtisadi əlaqələr gücləndikdə
- Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda
- Xarici iqtisadi məsələlərin möhkəmlənməsinə
- Xarici ticarət əlaqələrinin möhkəmləndirilməsinə

97. Ölkələr arasında qarşılıqlı əlaqə nəyin üzərində qurulur

- ✓ BƏB tələbləri
- Vahid hüquqi məkandan istifadə
- İxrac yönümlü xarici ticarət siyasəti
- Ölkənin coğrafi vəziyyəti
- Xarici ticarət siyasəti

98. BəB mahiyyətini nə təşkil edir

- Xarici ticarət siyasəti
- ✓ İstehsal amillərinin dünya ərazisi üzrə bölünməsi və onların qarşılıqlı əlaqəsi
- Konyuktura siyasəti
- Azad ticarət zonalarının yaranması
- İqtisadi inkişaf səviyyəsi

99. Beynəlxalq iqtisadi münasibətlərin hansı formaları var?

- Əmtəə və xidmətlərin beynəlxalq ticarəti
- Kapitalın və işçi qüvvəsinin beynəlxalq miqrasiyası
- Beynəlxalq elmi-texniki mübadilə və iqtisadi inteqrasiya
- ✓ Beynəlxalq lizing əməliyyatları
- Beynəlxalq pul-kredit münasibətləri

100. Dünya təsərrüfat əlaqələrinin əsasını nə təşkil edir?

- Kapitalın beynəlxalq hərəkəti
- Beynəlxalq miqrasiya
- Qloballaşma
- İqtisadi münasibətlər
- ✓ Beynəlxalq əmək bölgüsü

101. Beynəlxalq əmək bölgüsü:

- ✓ Əməyin ictimai bölgüsünün formasıdır
- Kapitalın hərəkət formasıdır
- Qlobal problemlərinin həllində əməkdaşlıq formasıdır
- Beynəlxalq əmək miqyasının bir formasıdır
- Sahibkarlıq fəaliyyətinin bir formasıdır

102. Merkantalizm nəzəriyyəsinin banisi

- ✓ A.Monkreyten
- T.Man
- O.S.Karufari
- V.Stoffar
- D.Rikardo

103. Milli iqtisadi sistemləri neçə tipə ayırmaq olar  
 1. İnkişaf etmiş bazar iqtisadiyyatı  
 2. Keçid iqtisadiyyatı  
 3. Planlı –direktiv iqtisadiyyatı

- 1,2
- 1,3
- ✓ hamısı
- heç biri
- 2,3

104. Müasir dünyanın siyasi xəritəsində neçə dövlət bərqərar olmuşdur

- 150
- ✓ 215
- 100
- 219
- 135

105. R.Kuper, K.Hunenxure tərəfindən hazırlanmış nəzəriyyə necə adlanır

- Müqayisəli üstünlük
- ✓ Qarşılıqlı asılılıq
- Mütləq üstünlük
- Bütün cavablar doğrudur
- Beynəlxalq qiymət

106. BəB nəzəri konsepsiyaları hansı iqtisadçılar tərəfindən irəli sürülmüşdür

- U.Staffor
- M.P.Tososkov
- ✓ R.Kuper, K.Hunenxure
- A.Smit
- C.Saks

107. Kooperasiya əlaqələrinin formalaşması üçün istifadə olunan metodlar hansılardır

- ✓ Birgə layihələrin və proqramların həyata keçirilməsi
- İnformasiya inqilabı
- Dünyanın çoxpoliyalı strukturunun formalaşması
- Müasir dövrün global problemlərin kəskinləşməsi
- Beynəlxalq korporasiyaların fəaliyyəti

108. Beynəlxalq ixtisaslaşma neçə istiqamətdə inkişaf edir

- Sahələrarası

- √ İstehsal və ərazi
- Beynəlxalq ixtisaslaşma
- Regional
- Sahədaxili

BəB təsir edən amillər hansılardır

109.

1. Dövlətin tənzimləyici funksiyası
2. Beynəlxalq korporasiyaların fəaliyyəti
3. İnformasiya inqilabı
4. Dünyanın çoxpoliyalı strukturunun formalaşması
5. Müasir dövrün qlobal problemlərinin kəskinləşməsi

- 1,2
- 1,5
- √ hamısı
- 2,3
- 3,4

110.

Beynəlxalq iqtisadi münasibətlərin mahiyyətini və məzmununu ifadə edən mühim kateqoriya nədir?

- Beynəlxalq ticarət
- Azad ticarət
- Beynəlxalq iqtisadi inteqrasiya
- Beynəlxalq infrastruktur
- √ Beynəlxalq əmək bölgüsü

111.

Dünya təsərrüfat sisteminin formalaşmasının başlanğıcı kimi hansı tarix qəbul olunur?

- XIX əsrin sonu XX əsrin əvvəli
- √ XV-XVI əsrlər
- XX əsrin ortaları
- XX əsrin sonu
- XVII əsrin əvvəlləri

112.

Ölkələrin müəyyən istehsal fəaliyyəti sahələrində ixtisaslaşmanın mahiyyəti nədir?

- Beynəlxalq kooperasiya
- √ Beynəlxalq əmək bölgüsü
- İstehsalatın beynəlxalq konsentrasiyası
- Beynəlxalq ticarət
- Beynəlxalq inteqrasiya

113.

Ölkələr arasında əmək bölgüsünün əsas səbəbi nədir?

- İnformasiya üstünlüyü
- İqlim şəraitində oxşarlıq
- Ölkənin coğrafi-siyasi xüsusiyyətləri
- Coğrafi yaxınlıq
- √ İstehsal amillərinin müxtəlifliyi

114.

BəB-də ölkənin iştirakının əsas motivi nədir?

- Yeni texnologiyaları və bilikləri əldə etmək
- √ İqtisadi səmərə əldə etmək
- Xammal və enerji bazarına çıxış təmin etmək
- İşsizliyin səviyyəsini azaltmaq
- Ölkələr arasında təsir dairələrinin bölünməsi

115.

Ölkənin üstün olduğu sahələrdə əmtələri istehsal etmək, zəif olduğu sahələrdə isə başqa ölkələrdən almaq imkanı necə adlanır?

- Tarif



- √ Beynəlxalq ticarət
- Beynəlxalq iqtisadi münasibətlər
- Azad ticarət
- Kvota

**116.** Dünya iqtisadiyyatı aşağıdakıların məcmusudur:

- Dünya ölkələrinin dövlət büdcələrinin
- √ Dünya ölkələrinin milli iqtisadiyyatları beynəlxalq strukturları və onların iqtisadi əlaqələrinin
- Dünyanın kənd təsərrüfatı , sənaye , kommertiya və maliyyə strukturlarının
- Bütün cavablar yanlıştır
- Dünya ölkələrinin ərazilərinin və əhalinin

**117.** İdxalı məhdudlaşdıran murtəcə tədbirlər

- √ Kompensasiyalı və ya ekvivalent idxal
- Rezidentlərin öz vəsaitləri hesabına idxal
- Barter
- Aksizlər
- Kreditlə idxal

**118.** Aşağıda göstərilənlərin hansı beynəlxalq hesablaşmaların formasıdır

- Müxbir hesablar
- √ Akkreditiv
- Depozit sertifikatlar
- İstiqrazlar
- Resept kreditləri

**119.** İxrac edilmiş və emala məruz qalmadan əmtələrin geri qaytarılması necə adlanır

- Konsiqnasiya yolu ilə ixrac
- Reeksport
- √ Müvəqqəti ixrac
- Barter əməliyyatı
- Təkrar ixrac

**120.** əvvəllər idxal edilmiş və emala məruz qalmayan əmtələrin başqa bir ölkəyə satılması necə adlanır?

- Kreditlə ixrac
- √ Təkrar ixrac (reeksport)]
- Aksiz
- Barter əməliyyatı
- Konsiqnasiya

**121.** İlk dəfə hansı iqtisadi məktəb xarici ticarətin faydalılığını ixracından asılı olmasını əsaslandırmışdır

- Fizokratlar
- Keynsçilik
- √ Murkantalizm
- Marksizm
- Klassiklər

**122.** Hansı iqtisadçının fikrincə azad rəqabətin söndürülməsi iqtisadiyyatın sərbəst inkişafı üçün bir fəlakətdir

- S.Keyns
- K.Nirksun
- Keyns
- D.Rikardo
- √ A.Smit

123. Mütləq üstünlük nəzəriyyəsi hansı iqtisadçının adı ilə bağlıdır

- S.Keyns
- ✓ A.Smit
- E.Xekşer
- O.Xarberier
- R.Nirksun

124. Keynsçilik nəzəriyyələrinə görə işsizliyi azaltmaq üçün dövlət hansı

- tədbirləri həyata keçirmişdir
- ✓ İdxalın tənzimlənməsi
- İstehlakçıların pul gəliri
- Əhalinin pul gəlirini artırmaq
- Bazarda istehlakçıların sayı

125. D.Rikardonun beynəlxalq ticarətin zəruriliyi amillərini sübut edən nəzəriyyələr

- Mütləq üstünlüklər
- Ticarət müharibələri
- ✓ Müqayisəli xərclər
- Alternativ istehsal xərcləri
- V.Leontyev paradoksu

126. A.Smitin xarici ticarət nəzəriyyələri necə adlanır

- Beynəlxalq ticarət şərtləri
- Məhsulun həyat dövrü nəzəriyyəsi
- ✓ Mütləq üstünlüklər
- Müqayisəli üstünlüklər
- Alternativ istehsal xərcləri

127. Tam açıq iqtisadiyyat dedikdə nə başa düşülür

- ✓ Dünya təsərrüfatında fəaliyyət göstərən meyllərlə müəyyən edilir
- Beynəlxalq iqtisadi münasibətlərə ölkələrin inteqrasiya olunmasının yüksək səviyyəsi
- İqtisadi strukturların informasiyalaşma fazasının irəli çəkilməsi
- İqtisadiyyata dövlətin müdaxiləsinin və bununla əlaqədar himayəçiliyin, korrupsiyanın yüksək səviyyəsi
- İqtisadiyyatda ixrac sahələrinin aparıcı mövqeyi

128. Tam bağlı iqtisadiyyat dedikdə nə başa düşülür

- ✓ Daxili ehtiyat mənbələrinə əsaslanan və dünya iqtisadiyyatında gedən meyllərdən asılı olmayan iqtisadiyyat başa düşülür
- Qeyri-təkamül bazası
- Milli valyutanın yumşaqlığı
- Qeyri təkamül normativ baza
- İqtisadiyyatın qeyri –sabitliyi

129. BəB cəlb olunma səviyyəsini neçə yerə bölmək olar

- 1,2,3
- ✓ 1,2
- 1,2,3,4,5
- 1,2,3,4,5,6
- 1,2,3,4

130. BəB prosesi neçənci əsrdə inkişaf etməyə başlamışdır

- XXI əsrdən

- √ XIX əsrin ortalarından
- XX əsrin ortalarından
- XVIII əsrin əvvəllərindən
- XIX əsrin əvvəllərindən

131. BəB neçə prosesin vəhdəti halında meydana gəlir

- √ İxtisaslaşma və kooperasiyanın
- Elmi-texniki inqilab
- Ölkənin coğrafi vəziyyəti
- Xarici yardım siyasəti
- Elmi texniki tərəqqi

132. İctimai əmək bölgüsünün neçə əsas növü var

- √ 3
- 6
- 5
- 8
- 4

133. Ümumi əmək bölgüsü dedikdə

- √ Əmək bölgüsünün istehsal sferaları
- Sahələr daxilində fəaliyyət növlərinə görə
- Tək əmək bölgüsü
- Daxili əmək bölgüsü
- İri sahələraltı sferalar

134. Azərbaycandan MDB respublikalarına ixrac olunan ümumi məhsulun neçə faizi Rusiya, Ukrayna, Belarus və s. ölkələrin payına düşür?

- 86%
- 90%
- 92%
- 94%
- √ 88%

135. Xarici iqtisadi əlaqələrin tənzimlənməsi və inkişafında yaranan formalardan olan beynəlxalq ticarət hansı fikri ifadə edir?

- √ Özündə yalnız idxal-ixrac əməliyyatlarını deyil, həm də satışdan sonra iş, xidmət və kooperasiya əlaqələrinə aid əməliyyatları birləşdirir.
- Əmək ehtiyatlarının bir ölkədən digər ölkəyə keçməsi zamanı baş verir
- İqtisadi münasibətlər sistemində bir sıra elmi nəzəriyyələrin birgə tətbiq olunması
- Qarşılıqlı ixtisaslı kadrların hazırlanması
- Təsərrüfat həyatının beynəlmiləşdirilməsi ölkələr arasında yalnız əmtəə və işçi qüvvəsi deyil

136. 1995-ci ildə MDB ölkələri üzrə idxal və ixrac göstəriciləri üzrə ən aşağı göstərici hansı ölkəyə aid idi?

- Türkmənistan
- Ukrayna
- Rusiya
- √ Azərbaycan
- Qazaxıstan

137. İlk dəfə olaraq 1992-ci ildə hansı məhsulun satışı üzrə sövdələşmələr edildi?

- Buğda və taxıl
- √ Neft və pambıq
- Neft və buğda
- Çay və taxıl

- Taxıl və pambıq
138. SSRİ ittifaqı dağıldıqdan sonra neçənci ildən uzaq xaricə ticarət əlaqələri üstünlük təşkil etməyə başladı?
- 1991-ci ildən
  - 1993-cü ildən
  - 1994-cü ildən
  - 1995-ci ildən
  - ✓ 1992-ci ildən
139. 1992-1993-cü illərdə Azərbaycanın xarici iqtisadi əlaqələrində kəmiyyət və keyfiyyət baxımından hansı dəyişikliklərləndirilmişdir?
- İqtisadi əlaqələr yeni yaranırdı
  - ✓ İqtisadi əlaqələr inkişaf etmişdir
  - İqtisadi əlaqələr inkişafdan geri qalmışdır
  - İqtisadi əlaqələr ümumiyyətlə yox idi
  - İqtisadi əlaqələr inkişaf etməmişdir
140. Dünyada kvotalar ilk dəfə nə vaxt tətbiq olumağa başlanıb?
- 1926-1927-ci illərdə
  - ✓ 1929-1930-cu illərdə
  - 1932-1934-cü illərdə
  - 1940-1945-ci illərdə
  - 1927-1928-ci illərdə
141. SSRİ ittifaqının beynəlxalq ticarət dövriyyəsində xüsusi çəkisi nə qədər idi?
- 3%
  - 5%
  - 6%
  - 7%
  - ✓ 4%
142. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında fərman nə zaman imzalanmışdır?
- ✓ 10 sentyabr 2002-ci il
  - 17 dekabr 1996-cı il
  - 15 iyun 2005-ci il
  - 3 avqust 1997-ci il
  - 5 aprel 1994-cü il
143. Azərbaycandan ötrü MDB ölkələri ilə birgə həll olunması tələb edilən əsas problemlərə aid deyil?
- Təsərrüfat fəaliyyətini tənzimləyən qanunvericiliyin əlaqələndirilməsi
  - İxracönlü istehsalatların inkişafı
  - Səhmdarlıq qaydalarına əsaslanan dövlətlərarası korporasiyaların yaradılması
  - ✓ Xarici ölkələrlə qarşılıqlı münasibətlər yaratmaq
  - Maliyyə-valyuta tənzimlənməsi
144. Milli gəlir hansı prosesdə meydana gəlir?
- Yalnız istehlak
  - Mübadilə
  - Bölüşdürülmə
  - Qapalı prosesdə
  - ✓ Yalnız istehsal
145. Göstərilənlərdən hansı əmək bölgüsünün xarakterini müəyyən etmir?

- Təbii iqlim və torpaq şəraiti
- mineral xammal və yanacaq
- energetika resursları
- ✓ beynəlxalq iqtisadi vəziyyət
- əhalinin sayı və tərkibi

146. Uzaq məsafələrdən məhsul daşınmasına çəkilən xərclər istehsal xərclərinin neçə faizini təşkil edir?

- 30-40%
- 50-60%
- ✓ 60-70%
- 70-80%
- 40-50%

147. İdxalın strukturunda heyvandarlıq, bitki məhsulları, yeyinti sənaye məhsulları, alkoqollu və alkoqolsuz içkilər, tütünlə birlikdə neçə faiz təşkil edir?

- 37%
- 37,1%
- 37,5%
- 37,5%
- ✓ 37,3%

148. Göstərilənlərdən hansı Azərbaycanda istehsal olunur?

- Audio-video maqnitofonlar
- Traktor
- ✓ Bitki yağları
- Konbayn3
- Televizor

149. İctimai əmək bölgüsünün əsas məqsədi nədir?

- ✓ Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin ixtisar edilməsi
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin daşınması
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin artırılması
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin əvəz edilməsi
- Məhsul istehsalı və onun daşınmasına sərf olunan maddi və əmək məsrəflərinin bölüşdürülməsi

150. Milli iqtisadiyyatı dirçəltmək, daxili bazarı qorumaq üçün təxirəsalınmaz tədbirlər hansı yolla həyata keçirilməlidir?

- Siyasi
- ✓ İqtisadi
- İctimai
- Mədəni
- İnzibati

151. Son illərdə idxal olunan məhsulların neçə faizi inkişaf etməkdə olan ölkələrin payına düşür?

- 28%
- 30%
- 18%
- 20%
- ✓ 24%

152. Son illərdə idxal olunan məhsulların neçə faizi keçmiş postsosialist ölkələrinin payına düşür?

- 50%
- 60%

- 20%
- √ 30%
- 40%

153. Son illərdə idxal olunan məhsulların neçə faizi inkişaf etmiş ölkələrin payına düşür?

- 60%
- 55%
- 50%
- √ 46%
- 70%

154. Göstərilənlərdən hansı xarici iqtisadi əlaqələrin tənzimləməsi və inkişafında yaranan firmalardan biri deyil?

- Elmi-texniki əməkdaşlıq
- İşçi qüvvəsinin miqrasiyası
- Beynəlxalq ticarət
- √ Beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər
- Kapitalın və xarici investisiyaların hərəkəti

155. Azərbaycan iqtisadiyyatının bugün ki, vəziyyətinə görə inkişaf etməkdə olan ölkələr arasında neçənci yeri tutur?

- 120
- 220
- 200
- 180
- √ 160

156. Merkantilizmin ən mühim formalarından olan subsidiyalar nədir?

- Dövlətin rəqabət qabiliyyəti zəif olan firmalara faiz ayırması
- Hökumətin ixracatçılara vergi güzəştləri etməsi
- İstehsalçı firmların dövlət qarşısında hüquq və vəzifələri
- Dövlətin yerli firmalara vergidən yayınmaya görə kəsdiyi cərimələr
- √ Yerli istehsalçılara iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün dövlət tərəfindən edilən maddi yardımlar

157. Lisenziyaların bölüşdürülməsində sonuncu üsul hansıdır?

- √ İdxal üsulu
- Ümumi üsul
- Hərrac üsulu
- Məsrəf üsulu
- Satış üsulu

158. Dövlət hansı vaxt intervalında hər hansı malın müəyyən olunmuş maqdarda idxal üçün lisenziyanın bu və ya digər konkret vaxtda və yerdə açıq satış hərrac keçirdiyini elan edir?

- √ 3 aydan bir
- Qeyri müəyyən vaxtda
- 1 ildən bir
- 9 aydan bir
- 6 aydan bir

159. İdxal lisenziyaları dövlət tərəfindən hansı formalarda satıla bilər?

- Vasitəli formada
- Yalnız gizli formada
- √ Hərrac vasitəsi ilə və ya gizli formada
- Yalnız hərrac vasitəsi ilə
- Aşkar formada

160. Azərbaycan Respublikasında xarici ticarətin tənzimləndirilməsi qaydaları haqqında fərman nə zaman verilmişdir?

- √ 17 dekabr 1996-cı il
- 24 iyun 1997-ci il
- 10 yanvar 1994-ci il
- 3 avqust 1997-ci il
- 5 aprel 1994-cü il

161. Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyinin artırılması haqqında fərman nə zaman verilmişdir?

- √ 10 yanvar 1994-ci il
- 3 avqust 1997-ci il
- 24 iyun 1997-ci il
- 17 dekabr 1996-cı il
- 5 aprel 1994-cü il

162. Azərbaycan Respublikasında xarici ticarətin sərbəsləşdirilməsi haqqında fərman nə zaman verilmişdir?

- 10 yanvar 1994-cü il
- √ 5 aprel 1994-cü il
- 3 avqust 1999-cu il
- 24 iyun 1997-ci il
- 17 dekabr 1996-ci il

163. SSRİ dövlət ittifaqının dağıldığı son ildə (1991-ci il) ölkənin milli gəlirinin neçə faizi Azərbaycan Respublikasının payına düşürdü?

- 1%
- 2,6%
- 2%
- √ 1,6%
- 1,5%

164. Azərbaycan Respublikasının xarici-ticarət iqtisadi əlaqələrini şərti olaraq neçə yerə bölürlər?

- 3
- 6
- 5
- 4
- √ 2

165. 90-cı illərdə Asiyanın dörd əjdaha adlandırılan ölkələrin dünya ixracında çəkisi neçə faiz təşkil edir?

- 10%
- 14%
- 16%
- 18%
- √ 12%

166. Xarici ticarət dövriyyəsi nədir

- √ Beynəlxalq əmtəə mübadiləsində iştirak edən ölkələrin idxal və ixrac dəyərinin məcmusunu özündə birləşdirir
- İki müəssisə arasındakı əlaqələri
- Xarici ölkədə fəaliyyət göstərən bir müəssisə ilə olan əlaqəni
- Ölkələr arasında iqtisadi əlaqələr zəruri olduqda
- Xarici ölkələrdə fəaliyyət göstərən bütün müəssisələr arasındakı əlaqə

167. Xarici ticarət dedikdə nə başa düşülür

- Bazarın genişləndirilməsi

- ✓ Ölkənin hər hansı digər ölkə ilə ödənilən idxal və ixrac əməliyyatlarının dan ibarət ticarət
- Ölkələrarası xarici iqtisadi əlaqələr
  - Ölkələrarası mübadilə
  - Bazarın genişləndirilməsi və bazarın formalaşması
- 168.** Azərbaycan meşə materialları sənayesi məhsullarını əsasən hansı ölkələrdən idxal edir
- Braziliya ,Kanada
  - ✓ Gürcüstan, Rusiya
  - İtaliya , İran, Rusiya
  - Çin, Kanada
  - Kanada, Ekvador
- 169.** Azərbaycan Ukraynadan ən çox hansı mallar idxal edir
- Daş gömrük
  - Elektrotexnika
  - Yeyinti
  - Qiymətli daşlar
  - ✓ Metallurgiya
- 170.** Azərbaycanın Rusiya ilə ticarət əlaqələrində hansı məhsullar üstünlük təşkil edir
- Elektrotexnika mallarına
  - Kənd təsərrüfatı malları
  - ✓ Maşınqayırma və metal emalı
  - Ərzaq malları
  - Yeyinti sənayesi malları
- 171.** ABŞ-ın Yaponiya ilə ticarətində defisit il ərzində nə qədər daxil edir?
- 45-50 mlrd.dollar
  - 60-70 mlrd.dollar
  - 70-75 mlrd.dollar
  - 75-80 mlrd.dollar
  - ✓ 50-60 mlrd.dollar
- 172.** 1983-cü ildə maşın və avadanlıq ixracına görə hansı ölkə liderlik edirdi?
- Almaniya
  - İtaliya
  - İspaniya
  - ABŞ
  - ✓ Yaponiya
- 173.** 1953-cü ildə dünya ixracının neçə faizi ABŞ-ın payına düşürdü?
- ✓ 20%
  - 30%
  - 35%
  - 40%
  - 25%
- 174.** Neçənci əsrdən etibarən dünyada ticarət olduqca qeyri-bərabər inkişaf etməyə başladı?
- XVI
  - XVIII
  - XIX



- √ XX əsrin ikinci yarısı
  - XVII
175. Texniki hesablamalara görə əgər dünya miqyasında ticarət qaydaları ləğv edilərsə , on il ərzində əmtəə bazarlarını həcmi orta hesabla neçə faiz artar?
- 4%
  - √ 6%
  - 7%
  - 8%
  - 5%
176. Xammal ixracının genişlənməsi , bununla da iqtisadi artımın əmələ gəlməsi ticarət şərtlərinin pisləşməsinə və əhəlinin həyat səviyyəsinin aşağı düşməsinə tələb edir fikri kimə məxsusdur?
- T.Man
  - M.T.Posoşkov
  - C.Saks
  - √ Y.Bxaqvatinin
  - U.Staffor
177. Xarici ticarətdən alınan səmərənin təsir sahələrindən biri yanlışdır:
- İstehlak səviyyəsinə
  - İnvestisiya fəaliyyətinə
  - Milli gəlirin inkişaf dinamikasına
  - Əhəlinin məşğuliyyətinə
  - √ İstehsal səviyyəsinə
178. Xarici ticarətin alınan səmərə netə təsir edir? 1.Milli gəlirin inkişafına 2. əhəlinin məşğuliyyətinə 3. İstehlak səviyyəsinə 4.Investisiya fəaliyyətinə
- 1,2,3
  - √ Hamısı
  - 3,4
  - Heç biri
  - 2,4
179. İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən parametrlərdən hansı yanlışdır?
- istehsal amilləri
  - tələbin şərtləri
  - yaxın və uzaq xidmət sahələri
  - firmaların strategiyası və rəqabəti
  - √ təbii resurları
180. İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən parametrlərə hansılar aiddir?1. istehsal amilləri 2. tələbin şərtləri 3. yaxın və üzrə xidmət sahələri 4. firmaların strategiyası və rəqabəti
- 2,4
  - √ hamısı
  - 1,2
  - 3,4
  - 1,3
181. İri sənaye ölkələrində müasir xarici ticarətin inkişafını müəyyən edən neçə mühüm parametr var?
- 3
  - 5
  - 6
  - 7

182. Beynəlxalq ticarət hər hansı ölkənin bazarına necə təsir edir?

- √ Bazarı genişləndirməyə və bazarın formalaşmasına
- Bazarın iflasına
  - Bazarın genişləndirilməsinə
  - Bazarın formalaşmasına
  - Bazarın inkişafına

183. Siyasi iqtisadın prinsipləri əsərinin müəlif kimdir?

- √ C.S Mil
- T.Man
  - U.Staffor
  - A.Smit
  - D.Rikardo

184. Mübadilə hər bir ölkə üçün vacibdir, hər bir ölkə də bu əməliyyatda mütləq üstünlük qazanır fikri kimə aiddir?

- √ A.Smit
- T.Man
  - M.T.Posoşkov
  - A.de Mokreyten
  - U.Stoffor

185. Fritrederçilik siyasəti ilk dəfə hansı alim tərəfindən beynəlxalq ticarət nəzəriyyəsini əsaslandırarkən müəyyən olunmuşdur?

- √ A.Smit
- T.Man
  - M.T.Posoşkov
  - A.de Mokreyten
  - U.Stoffor

186. Azad ticarət siyasətinin seçilməsi və ya proteksionizm hansı əsr üçün xarakter idi?

- XVII əsr
- √ XIX əsr
- XX əsr
  - XXI əsr
  - XVIII əsr

187. Merkatalizm protensianist doktrinası əvəzinə hansı ideyanı meydana gətirdi?

- √ Azad rəqabət
- Açıq bazar
  - Qapalı bazar
  - Ticarət burjinaziyası
  - Azad ticarət

188. Merkantalistlərin ən məşhur nümayəndələrinə aid deyil:

- U.Staffor
  - A.de Makreyten
- √ C.Saks
- M.T.Posoşkov
  - T.Man

189. Beynəlxalq ticarət hansı göstəricilərlə xarakterizə olunur?

- əmtəə dövriyyəsi, əmtəə strukturu, birja strukturu
- ✓ əmtəə dövriyyəsi, əmtəə strukturu, coğrafi struktur
- əmtəə dövriyyəsi, əmtəə strukturu, əmtəə birjası
- xarici ticarət, əmtəə strukturu, coğrafi struktur
- beynəlxalq ticarət, əmtəə strukturu, coğrafi struktur

190. Çoxtərəfli xarici ticarət fəaliyyətinin əmtəə ixtisaslaşmasına aid deyil?

- Xidmət və texnologiya
- Xammal
- Maşın və avadanlıqlar
- Hazır məhsul
- ✓ Qida siyasəti

191. Ümumdünya ticarət təşkilatların tədqiqatına görə hər il istehsalın 10% artmasına qarşı dünya ticarəti neçə faiz artır?

- 10%
- 22%
- 25%
- 30%
- ✓ 16%

192. Hər il dünyada istehsal olunan məhsulların neçə faizi beynəlxalq ticarət sistminə daxil olur?

- 20%
- 30%
- 35%
- 40%
- ✓ 25%

193. Dünyanın istənilən ölkəsinin iqtisadi müvəffəqiyyəti xarici ticarətdən aslıdır. Heç bir ölkə dünya iqtisadi sistemindən təcrid olunmuş şəkildə sağlam iqtisadiyyat yarada bilməz fikri kimə məxsusdur?

- T. Man
- M.T.Posoşkov
- ✓ C.Saks
- A.de Mokretyen.
- U.Staffor

194. Beynəlxalq iqtisadi münasibətlərin neçə faizi xarici ticarətin payına düşür?

- 60%
- ✓ 80%
- 90%
- 95%
- 70%

195. Xarici ticarət beynəlxalq iqtisadi münasibətlərin hansı formasıdır?

- İnkişafda olan
- İnkişafdan qalmış
- Geniş
- Yeni yaranan
- ✓ Mənəvi və ən çox inkişaf etmiş

196. Hansı illərdə Singapur, Çili, Finlandiya, Mərkəzi və Şərqi Avropa region ixracın inkişaf tempinə görə Asiyadan sonra ikinci yeri tuturdu?

- 60-cı illər
- 80-cı illər

- √ 90-cı illər
  - 2000-ci illər
  - 70-ci illər
- 197.** Mübadilə hər bir ölkə üçün vacibdir, hər bir ölkə bu əməliyyatda mütləq üstünlük qazanır bu sözlər kimə aiddir
- D.Rikardoya
  - √ A.Smit
  - S.Keyns
  - K.Makkondi
  - Xekser-Onlin-Sammuelson
- 198.** Fritrederçilik siyasətini ilk dəfə kim tərəfindən beynəlxalq ticarət nəzəriyyəsini əsaslandırarkən müəyyən olunmuşdur
- √ A.Smit
  - D.Rikardo
  - C.Saks
  - M.Q.Tososkov
  - T.Man
- 199.** Azərbaycan Rusiyadan ən çox hansı məhsulları idxal edir
- Elektrotexnika malları
  - Yeyinti mallar
  - Yanacaq mallar
  - Neft məhsulları
  - √ Meşə materialları
- 200.** 2000-ci ildə Azərbaycanın ixrac məhsullarının neçə faizi neft və neft kimya mallarının payına düşür
- 20%
  - √ 14,8%
  - 40,8%
  - 32%
  - 30%
- 201.** Azərbaycanın xarici iqtisadi əlaqələrində hansı əmtəələr böyük pay sahibidir
- √ Yanacaq və neft məhsulları
  - Yeyinti-sənaye malları
  - Yeyinti malları
  - Mədəni – məişət malları
  - Meşə materialları
- 202.** 2000-ci il statistikasına əsasən Azərbaycanın MDB –yə ixracatında hansı ölkələr üstünlük təşkil etmişdi
- İran, Rusiya, ABŞ
  - Türkiyə, İsveçrə, Yunanıstan
  - İspaniya,İtaliya, İran
  - Gürcüstan,İran,ABŞ
  - √ Rusiya, Gürcüstan, Ukrayna
- 203.** Azərbaycana MDB ölkələrindən idxalda hansı respublikalar böyük pay sahibidir
- ABŞ, Rusiya , İran

- İran , Türkiyə, Türkmənistan
  - √ Rusiya, Ukrayna, Qazaxıstan
  - Gürcüstan, Rusiya, İran
  - İran, Rusiya, Estoniya
- 204.** Azərbaycan necənci ildən başlayaraq xarici ticarət əlaqələrində müsbət saldoya nail ola bildi
- 1995-ci ildə
  - 1992-ci ildən
  - √ 2000-ci ildən
  - 2001-ci ildən
  - 2010-cu ildən
- 205.** Dünya təsnifatının əsasında duran aşağıdakılardan hansını xarakterizə edir? 1. əhalinin hər nəfərinə düşən gəlir 2. inflyasiya səviyyəsi 3. xarici ticarət balansı
- 1,2
  - 1,3
  - √ Hamısı
  - Heç biri
  - 2,3
- 206.** ABŞ tərəfindən informasiya vasitələri və işçi qrupları neçənci illərdə yaradırdı?
- 1990-1992
  - 1994-1996
  - 1996-1998
  - 1998-2000
  - √ 1992-1994
- 207.** Azərbaycan xarici iqtisadi əlaqələri bu təşkilatlardan hansı ilə sıx bağlıdır
- Aİ
  - √ MDB
  - BMT
  - GUAM
  - NATO
- 208.** XXI əsrdə xarici iqtisadi əlaqələrdə olan inkişaf hansı nəzəriyyəyə əsaslanır
- √ Açıq qapı
  - Qloballaşma
  - Yeni güc
  - Daxili bazar
  - Dəhliz iqtisadiyyatı
- 209.** Ölkənin mənafe naminə, hər bir ölkə onun üçün üstünlüyü olan məhsul istehsalında ixtisaslaşmalıdır fikri kimə məxsusdur?
- √ D. Rikardo
  - A. de Mokreyten
  - C. Saks
  - T. Man
  - Xekşer-Olin
- 210.** Göstərilənlərdən hansılar Asiyanın dörd əjdaha adlandırılan ölkələrdi? 1. Cənubi 2. Asiya 3. Tayvan 4. Hnkonq 5. Singapur
- 1,2,3
  - 1,3,4

- 1,2,4
- ✓ Hamısı
- 2,3,4

**211.** 1990-cı illərin əvvəllərində inkişaf etməkdə olan ölkələrin dünya ticarətində xüsusi çəkisi neçə faiz təşkil edir?

- 16%
- 17%
- 18%
- 19%
- ✓ 16,3%

**212.** 90-cı illərin ortasında hansı ölkə yenidən liderliyi ələ aldı?

- Almaniya
- İtaliya
- İspaniya
- ✓ ABŞ
- Yaponiya

**213.** Yeni sənaye ölkələri! dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?1. Sinqapur 2. Honkonq 3. Tayvan

- 1,2
- 1,3
- ✓ Hamısı
- Heç biri
- 2,3

**214.** 80-90-cı illərdə beynəlxalq rəqabət liderliyinin hansı ölkədə almışdır?

- Almaniya
- İtaliya
- İspaniya
- ABŞ
- ✓ Yaponiya

**215.** Beynəlxalq ticarətində ABŞ-ın rolunun azalması nə ilə bağlıdır?

- Beynəlxalq ticarətin əksər qanunauyğunluqları ilə
- Məhsul istehsalının və ixracının fərqləri ilə
- Beynəlxalq bazarların genişləndirilməsi ilə
- ✓ Amerika istehsalının rəqabət qabiliyyətinin azalması ilə
- Ölkələrarası xarici iqtisadi əlaqələrlə

**216.** Qiymətli kağızlarla əməliyyatların nəhəng mərkəzi haradır?

- Tokio
- London
- ✓ Nyu-York
- Syurix
- Lyukserburq

**217.** Bretton-Vud sistemini neçə il ABŞ-ın mənafeyinə xidmət edib?

- ✓ 25 il
- 21 il
- 30 il
- 27 il
- 26 il

218. Bretton-Vudss sistemi neçənci ildə qeyri-sabit hala gəldi?

- ✓ XX əsrin 60-cı illərinin axırı 70-ci illərin əvvəllərində
- XX əsrdə
- XX əsrin 70-ci illərinin əvvəli
- XX əsrin 60-cı illərinin axırı
- XIX əsrin 60-cı illərində

219. Bretton-Vudss sistemini qeyri-sabit hala salan səbə nə oldu?

- Yığılma fondunun yaradılması
- Valyuta banklarından kredit götürmək
- Valyuta banklarından kredit götürmək
- ✓ Dünya bazarında baş verən böhran
- Əsas və dövrü vəsaitlərinin yaradılması

220. Beynəlxalq valyuta sisteminin təkamülü neçənci illərdən başlayır?

- 1943-1945
- 1923-1933
- 1918-1922
- 1914-1918
- ✓ 1943-1944

221. Beynəlxalq valyuta sistemi hansı mərhələdə böyük uğur qazandı?

- 2
- 2,3
- 1,2,3
- ✓ 1
- 3

222. Beynəlxalq valyuta sisteminin birinci mərhələsi hansı dövrü əhatə edir?

- ✓ XIX əsrdən II dünya müharibəsinədək
- XVII-XIX əsrdək
- XVIII-XIX əsrdək
- XIX əsrdən I dünya müharibəsinədək
- XVII-XVIII əsri

223. Beynəlxalq valyuta bazarının ən çox mühüm mərkəzləri harada yerləşir?

- ✓ Londonda, Tokioda, Nyu-York
- Parisdə, Moskvada, İstanbulda
- Vaşinqtonda, Tokioda, Nyu-York
- Parisdə, Tokioda, İstanbulda
- Berlində, İstanbulda, Belçikada

224. İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına neçə dövlət üzvdür?

- ✓ 29
- 21
- 18
- 125
- 23

225. İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının idarəetmə mərkəzi hansı şəhərdə yerləşir?

- ✓ Paris
- Berlin

- İstanbul
- Nyu-york
- Moskva

**226.** Dönərlilik rejimi baxımından bütünlükdə dönərlilik neçə yerə ayrılır?

- 2
- √ 3
- 5
- 4
- 6

**227.** Bank köçürməsi nədir?

- √ Köçürmənin alana müəyyən məbləği ödəməklə bir bankın tapşırığı digərinə verilir
- Veksellərin köçürülməsidir
- Əhalinin əsas gəlir mənbəyidir
- Sosial-iqtisadi prosesin tənzimlənməsidir
- Məqsədli pul əmanətdir

**228.** Açıq hesab nədir?

- Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- √ İxalatçının ixracatçıya dövrü olaraq ödədiyi tədiyədir
- Köçürmə vekseldir
- Dövlətin mənfəətdir
- Vəsaitin səfərbərliyə alınmasıdır

**229.** Sənədli akkreditiv nədir?

- √ Razılaşma olub , müştərinin istəyi ilə bank ödəmə sənədlərini üçüncü tərəfə keçirir, yaxud onun xərclərinin yerini doldurur
- Dövlətin mənfəətidir
- Alıcı və satıcı arasında olan əlaqədir
- Bank əməliyyatıdır
- Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi

**230.** İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı neçənci ildə yaradılmışdır?

- 1994
- 1997
- √ 1961
- 1968
- 1996

**231.** Neçənci ildə ticarət və tarif üzrə Baş Saziş təşkilatı Ümumdünya ticarət təşkilatı (ÜTT) adını aldı?

- 1992
- 2000
- 1994
- 1997
- √ 1996

**232.** Ümumdünya ticarət təşkilatına yarandığı ilk anda neçə ölkə daxil olunmuşdur?

- 15
- 21
- 12
- 9
- √ 23



233. Neçənci ildə Avropa valyuta sisteminin yaradılması?

- 1994
- √ 1979
- 1976
- 2000
- 1992

234. Tədiyyə balansı neçə bölmədən ibarətdir?

- 5
- √ 3
- 4
- 7
- 6

235. Valyuta təklifinin ölçüsü nə ilə müəyyən edilir?

- √ İdxal həcmi ilə borclarla
- İxrac həcmi ilə, borclarla
- Veksellərlə
- Pullarla
- Yalnız borclarla

236. Valyuta kursu valyuta vahidində necə ifadə olunur?

- Yalnız SPR
- AVRO, ABŞ dolları
- AVRO, fund-sterlinq
- Yalnız AVRO
- √ SDR, AVRO

237. Tarixni valyuta kursunun neçə rejimi mövcud olmuşdur?

- √ 3
- 4
- 2
- 7
- 6

238. Xarici iqtisadi əlaqələrin tənzimlənməsi vəzifələrindən biri:

- Sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- √ Xarici iqtisadi əlaqələri tənzim edən orqanların statusunun
- İqtisadi böhrandan çıxmaq yollarının hazırlanması
- Əhalinin əsas gəlir mənbəyi olan əmək haqqının indeksləşdirilməsi
- Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması

239. Xarici iqtisadi əlaqələrin tənzimlənməsi vəzifələrindən biri:

- √ Valyuta gömrək tənzimlənməsinin həyata keçirilməsi
- əhalinin əsas gəlir mənbəyi olan əmək haqqına indeksləşdirilən
- iqtisadi böhrandan qaçmaq yollarının hazırlanması
- sosial müdafiə və təminat sisteminin təkmilləşdirilməsi
- Ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması

240. Valyuta fondu bunlardan hansıdır?

- Kompensasiya xarakterli ödənişlərə sərf olunan pul vəsaitidir
- √ İdxal-ixrac əməliyyatları ilə məşğul olan müəssisələrdə valyuta ilə yaradılan fondur

- Xaricdən daxil olan pul və gəlir formasında pul vəsaitinin cəmidir
- Köhnəlmiş istehsal fondlarının və qeyri-maddi aktivlərin dəyərinin pulla ifadəsidir
- Müəssisənin xalis gəlirindən yaradılan və istehsalı inkişaf etdirmək üçün istifadə olunan pul vəsaitidir

241. Beynəlxalq valyuta sistemi neçə mərhələdən keçmişdir?

- √ 4
- 6
- 5
- 3
- 2

242. Valyuta hərfi mənada nə deməkdir?

- Dövlətin mənfəətidir
- Bank əməliyyatıdır
- Vəsaitin səfərbərliyə alınmasıdır
- Bazarın tipidir
- √ Qiymət dəyəridir

243. Valyuta məhdudluğunun digər mahiyyəti nədir?

- Hərbi bazarların saxlanması
- İşçilərin maddi tələbatının ödənilməsi
- Büdcə xərclərinin məhdudlaşdırılması
- İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- √ İxracatçı ölkələrin xarici valyuta satışının lisenziyalaşdırılması

244. Maliyyə və pul-kredit siyasəti nədir?

- İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması
- Büdcə xərclərinin məhdudlaşdırılması
- İşçilərin maddi tələbatının ödənilməsi
- Hərbi bazarların saxlanması
- √ İdxal gömrük rüsumlarının artırılması

245. Valyuta məhdudluğu nədir?

- Büdcə xərclərinin məhdudlaşdırılması
- İdxal gömrük rüsumlarının artırılması
- Hərbi bazarların saxlanması
- İşçilərin maddi tələbatının ödənilməsi
- √ İxracatçı ölkələrin xarici valyuta gəlirlərinin qarşısının alınması

246. Defilyasiya siyasəti nə deməkdir?

- √ Büdcə xərclərinin məhdudlaşdırılması
- İdxal gömrük rüsumlarının artırılması
- Hərbi bazarların saxlanması
- Qeyri- istehsal sahələrinin müəyyənləşdirilməsi
- İşçilərin maddi tələbatının ödənilməsi

247. Qeyri-tarif məhdudlaşdırmaları

- √ İdxalı məhdudlaşdırır
- İxracı stimullaşdırır
- Rəqabəti artırır
- Tələbi aşağı salır
- İdxalı stimullaşdırır

248. Gömrük tariflərinin tətbiqinin mənfi cəhətlərinə aiddir

- Dövlətin iqtisadi potensialını artırır
- İdxalı artırır
- √ Daxili istehsalçıları xarici rəqabətdən qoruyur
- Əhalinin həyat səviyyəsini yüksəldir
- İxracı artırır

249. Gömrük tariflərinin tətbiqinin müsbət cəhətləri hansılardır

- Əhalinin həyat səviyyəsini yüksəldir
- Dövlətin iqtisadi potensialını artırır
- İdxalı artırır
- İxracı artırır
- √ Daxili istehsalçıları xarici rəqabətdən qoruyur

250. Gömrük tariflərinin funksiyaları hansılardır

- Əhalinin həyat səviyyəsini yüksəltmək
- √ Dövlət büdcəsinə gəlir gətirmək
- Çox tərəfli danışıqlar
- İdxal rüsumları
- Optimal gömrük rüsumları

251. Beynəlxalq ticarətin tənzimlənməsi metodları hansılardır

- Spesifik
- Dempinq
- √ Qeyri-tarif
- Valyuta bazarı
- Alternativ

252. Gömrük rüsumlarının növlərinə nələr aiddir

- Tək sütunlu
- Qoşa sütunlu
- Auksion
- Valyuta
- √ Advalorem

253. Bazar subyektlərinin inhisar meylinin öyrənilməsinə nələr aiddir

- Hüquqi bazanın adekvatlığı
- İndivual iqtisadi azadlıq
- √ Qiymət üzrə karter razılaşmalarının mövcudluğu
- Rəqabət meyli
- Rəqabət azadlığı

254. Gömrük tarif sistemləri hansılardır

- Dempinq
- √ Avtonom tariflər
- Antiinhisar
- Proteksionalizm
- Subsidiya

255. Beynəlxalq ticarətin tənzimlənməsinin metodları hansılardır

- İnzibati metodlar
- Aksiz vergiləri

- √ Tarif metodları
  - Qadağalar
  - Normativlər
- 256.** 2000-ci ildə Azərbaycanın ixrac məhsullarının neçə faizi neft və neft-kimya mallarının payına düşür
- 20%
  - 30%
  - 40,8%
  - 32%
  - √ 14,8%
- 257.** Belorusiya Azərbaycandan ən çox hansı növ məhsulları idxal edir
- Ağır sənayesi malları
  - √ Yüngül sənayesi malları
  - Yanacaq malları
  - Elektrotexnika malları
  - Yeyinti sənayesi malları
- 258.** Azərbaycan Belorusiyadan ən çox hansı məhsulları idxal edir
- √ Kənd təsərrüfatı malları
  - Kimya malları
  - Sənaye emalı malları
  - Məişət –sənaye malları
  - Metallurgiya malları
- 259.** Xarici ticarət dövriyyəsində ikinci yeri hara tuturdu
- Türkmənistan
  - Belorusiya
  - √ Ukrayna
  - Rusiya
  - Gürcüstan
- 260.** Xarici ticarət dövriyyəsində əsas yeri hara tuturdu
- Gürcüstan
  - √ Rusiya
  - Belorusiya
  - ABŞ
  - Türkmənistan
- 261.** 1992-ci ildə Azərbaycanla keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi idxal üzrə neçə mlrd rubl təşkil etmişdir
- √ 85,0 mlrd rubl
  - 90,0 mlrd rubl
  - 84,0 mlrd rubl
  - 83,5 mlrd rubl
  - 89,0 mlrd rubl
- 262.** 1992-ci ildə Azərbaycanla keçmiş ittifaq respublikaları arasında ticarət dövriyyəsi ixrac üzrə neçə mlrd.rubl təşkil edirdi
- 105,3 mlrd rubl
  - 110,2 mlrd rubl
  - 108,8 mlrd rubl

- 107,7 mlrd rubl
- √ 102,2 mlrd rubl

263. Tədiyə balansına təsir edən amillərdən biri səhvdir:

- Ölkənin iqtisadi və riyazi inkişafının qeyri-bərabərliyi
- √ Əsas və dövriyyə vəsaitlərinin yaradılması
- İqtisadiyyatın hərbiləşdirilməsi
- İqtisadiyyatın tsikli tərəddüd etməsi
- Xarici dövlət xərclərinin artması

264. Tədiyə balansına təsir edən amillərdən biri hansı variantda düzgün götürülmüşdür?

- Əsas və dövriyyə vəsaitlərinin yaradılması
- Daxili mənbə kimi yığım fondunun yaradılması
- Qeyri-istehsal sahələrinin müəyyənəşdirilməsi
- İşçilərin maddi tələbatının ödənilməsi
- √ İqtisadiyyatın hərbilləşdirilməsi

265. Maliyyə mərkəzlərinin formalaşması hansı ölkələrdə özünü göstərmişdir?

- Tokio, London, Nyu-York
- Syurixdə, Tokioda, Lyuksemburqda
- Sinqapurda, Londonda, Nyu-Yorkda
- Lyuksemburqda, Londonda, Tokioda
- √ Sinqapur, Honkonqda, Panamada

266. Qısa müddətli kreditləşmənin (sterlinq vekselləri) və qızıl əməliyyatların ənənəvi mərkəzi haradır?

- Nyu-York
- Tokio
- Lyuksemrburq
- √ London
- Syurix

267. Asiyada valyuta-maliyyə əməliyyatlarının ən böyük mərkəzi haradır?

- Nyu-York
- √ Tokio
- Lyuksemrburq
- Frankfurt Mayn
- Syurix

268. Avro-ittifaqı üzvlərinin valyutalarla əməliyyatlar mərkəzi haradır?

- Nyu-York
- Tokio
- Lyuksemburq
- √ Frankfurt Mayn
- Syurix

269. Avro-valyuta kredit mərkəzi haradır?

- London
- Syurix
- Tokio
- √ Lyuksemburq
- Nyu-York

270. Londondan sonra qızıl əməliyyatların ikinci mərkəzi haradır?

- Nyu-York
- Tokio
- Lyuksemburq
- Frankfurt Mayn
- ✓ Syurix

271. İttifaqın dağıldığı son ildə (1991-ci) ölkənin milli gəlirinin neçə % Azərbaycan Respublikasının payına düşür

- 1,8 %
- ✓ 1,6 %
- 1,7 %
- 1,5 %
- 1,9 %

272. Azərbaycan Respublikasının xarici ticarət –iqtisadi əlaqələrini şərti olaraq neçə mərhələyə bölmək olar

- ✓ 1,2
- 5,6
- 6,7
- 7,8
- 3,4

273. Manat bu 2 MDB ölkəsinin milli valyutasıdır?

- ✓ Azərbaycan , Özbəkistan
- Rusiya, Ukrayna
- Moldova, Belorusiya
- Rusiya, Azərbaycan
- Ukrayna, Polşa

274. Beynəlxalq valyuta bazarının xarakterik xüsusiyyətlərinə aid deyil?

- Coğrafi sənədlərin olmaması
- Gecə-gündüz əməliyyatların aparılması
- Beynəlxalq faiz dərəcələrinin özünəməxsuluğu
- Qeyri-nağd hesablaşmaların yüksək səviyyəsi
- ✓ Pul köçürmələri

275. Beynəlxalq valyuta bazarının xarakterik xüsusiyyətlərinə aiddir?

- Sair aktivlər
- Valyuta banklarından kredit götürmək
- ✓ Coğrafi sərhədlərin olmaması
- Fövqəladə vəziyyət
- Pul köçürmələri

276. Cari əməliyyatlar balansına nələr aiddir?

- Investisiyadan gəlirlər , xidmətlər, fəvqəladə vəziyyət
- ✓ Mallar , xidmətlər, investisiyadan gəlirlər
- Fövqəladə vəziyyət, xidmətlər, pul köçürmələr
- Mallar, pul köçürmələri, investisiyalar
- Pul köçürmələr, gəlirlər, xərclər

277. İqtisadi birliyə keçməyin şərtləri hansılardır

- İnfiliasiya

- ✓ Vergi sisteminin uyğunlaşdırılması
- Sərbəst iqtisadi zonalar
- Tədiyyə balansı
- Ticarət balansı

278. Ölkənin rəqabət qabiliyyətinin müəyyən edilməsi amilləri hansılardır

- Yerli istehsalın kifayət etməsi
- Kapital ixracı
- Ölkənin coğrafi vəziyyəti
- İnfilyasiya
- ✓ Dövlət tənzimlənməsi

279. Lisenziyaların bölüşdürülməsi üsullarına nə aiddir

- Səhm
- Kvota
- ✓ Auksion
- Bank
- Veksel

280. Qeyri-tarif məhdudlaşdırmaları hansıdır

- Alternativ
- Advalorem
- İdxal gömrük rüsumları
- ✓ Kvotalar
- Spesifik

281. Neçənci ildən sonra valyuta kursları öz yerini üzən kurslara verdi?

- 1976
- 1918
- 1914
- 1922
- ✓ 1971

282. Qızıl standart sistemi neçənci ildə ləğv edildi?

- 1976
- 1944
- ✓ 1925
- 1974
- 1971

283. Dördüncü beynəlxalq valyuta maliyyə sistemi başqa nə cür adlandırılırdı?

- ✓ Yamayka sistemi
- Qızıl devizli sistemi
- Paris sistemi
- Bretton-Vuds sistemi
- Beynəlxalq valyuta sistemi

284. Yamayka sistemi valyuta sisteminin hansı mərhələsi adlandırılırdı?

- ✓ 4 mərhələ
- 3 və 4 mərhələ
- 3 mərhələ
- 2 mərhələ
- 1 mərhələ

285. Beynəlxalq valyuta-maliyyə sisteminin dördüncü mərhələsini başlanğıcı neçənci ildə qoyuldu?

- 1974
- 1973
- 1967
- 1971
- √ 1976

286. Neçənci illərdə Bretton-Vud sistemini praktik olaraq özünün mövcudluğunu dayandırdı?

- 1973-1976
- 1971-1974
- 1973-1974
- 1971-1976
- √ 1971-1973

287. Neçənci illərin iqtisadi böhranından sonra, demək olar, bütün inkişaf etmiş ölkələr qızıl standartından uzaqlaşdılar

- 60-cı illərin
- 40-cı illərin
- 50-ci illərin
- 20-ci illərin
- √ 30-cu illərin

288. Beynəlxalq valyuta bazarının ən mühüm mərkəzləri harada yerləşir

- Londonda
- Nyu-Yorkda
- Frank-furt Maynda
- √ Bütün cavablar doğrudur
- Tokioda

289. Milli valyuta sistemi beynəlxalq hüquqi normalar nəzərə alınmaqla nəyə əsaslanaraq formalaşır

- √ Milli qanunvericiliyə
- Ödəniş balans siyasətinə
- Valyuta siyasətinə
- İnzibati metoda
- İqtisadi inkişaf səviyyəsinə

290. Bazar iqtisadiyyatı şəraitində bir ölkədən digərinə pulların hərəkəti valyutaların mübadiləsi və satışı hər şeydən əvvəl kim tərəfindən həyata keçirilir

- Dünya bankı
- Milli bankı
- Aqrar bank
- Amerika İnkişaf bankı
- √ Kommersiya bankı

291. Beynəlxalq hesablaşmalara təsir edən amillər nədir

- Inkassa
- Veksel
- Səhm
- Xarici ticarət
- √ Valyuta qanunvericiliyi



**292.** Valyuta siyasətinin əsas məqsədi nədir

- Valyuta qanunvericiliyi
- √ Tədiyyə balansının tarazlaşdırılması
- Dünya bazarında mal satışı
- İqtisadi təhlükəsizlik
- Xarici ticarət siyasəti

**293.** Valyuta nəzarətinin istiqamətləri hansılardır

- Kreditlərin məhdudlaşdırılması
- Aksept kreditlər
- Müxbir banklar
- Bütün cavablar doğrudur
- √ Valyuta əməliyyatları üzrə uçot və hesabların tamlığı

**294.** Valyuta siyasətinin formaları hansılardır

- √ Valyuta əməliyyatlarının liberallaşdırılması
- BVF
- Akkreditiv
- İnkassa
- İnfilyasiya

**295.** Ödəniş balansı nəzəriyyələrinə nələr aiddir

- Holland xəstəliyi
- Marksizm
- Leontyev təzadları
- √ Merkantilizm
- Fizokrat məktəbi

**296.** Tədiyyə balansının dövlət tənzimlənməsinin üsulları

- Mənfə qalıq
- Ticarət balansı
- √ Defilyasiya
- İnvestisiya
- Müsbət qalıq

**297.** Tədiyyə balansının müvazinatının pozulmasının iqtisadi nəticələri

- Kredit
- √ Mənfə qalıq
- Kapital axını
- İqtisadi böhran
- Devalivasiya

**298.** Tədiyyə balansının əməliyyatlarının əks olduğu maddələr

- Mülkü mallar ixracı
- Debet
- √ Muxtar
- Rezident
- Kredit

**299.** Ödəniş balansının tərkib hissələri

- √ Kapital və maliyyə əməliyyatları
- Tələb qiyməti

- Tədiyyə balansının müvazinatı
  - Tədiyyə balansının kəsiri
  - Təklif qiyməti
- 300.** Ödəniş balansının strukturu
- Valyuta əməliyyatları
  - Bütçə əməliyyatları
  - Texnoloji əməliyyatları
  - Maliyyə əməliyyatları
  - ✓ Cari əməliyyatları
- 301.** Regional İnkişaf Banklarına nə aiddir
- Kommersiya bankı
  - ✓ Amerika İnkişaf bankı
  - Aqrar bankı
  - Beynəlxalq Valyuta fondu
  - Milli bankı
- 302.** Regional valyuta-kredit təşkilatları hansılardır
- Beynəlxalq maliyyə korporasiyası
  - Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi
  - ✓ Avropa Yenidənqurma və İnkişaf Bankı
  - Birləşmiş Millətlər Təşkilatı
  - Beynəlxalq İnkişaf Assosiasiyası
- 303.** Beynəlxalq maliyyə İnstitutları hansılardır
- Neft fondu
  - Etibar fondu
  - Kreditləşmə fondu
  - Valyuta fondu
  - ✓ Beynəlxalq Valyuta Fondu
- 304.** Qarşılıqlı pul tələblərinin və öhdəliklərinin hökumətlərarası razılaşdırılması hansılardır
- Valyuta məzənnəsi
  - ✓ Valyuta klirinqi
  - Valyuta nəzarəti
  - Valyuta möhdəkirliyi
  - Valyuta siyasəti
- 305.** Azərbaycanda xarici investisiyalar məhz bu sahəyə yönəldilmişdir?
- ✓ Yanacaq enerjika
  - Yol infrastruktur sənayesi
  - Sənaye
  - İnşaat
  - Yeyinti sənaye
- 306.** Aşağıdakılardan hansı doğrudur?
- ✓ Daxili investisiya siyasəti daxili investisiya mənbələri hesabına müxtəlif məqsədlərə nail olunmasıdır
  - Azərbaycana cəlb olunmuş investisiyalardan 25% vergi tutulur
  - XIƏ dedikdə yalnız daxili ticarət nəzərdə tutulur
  - XIƏ-nin predmeti yalnız xidmətlərdir
  - Ölkəyə yeni texnologiyanın gətirilməsi həmişə müştərəkdir

- 307.** Nə vaxtdan özəlləşdirmə praktikaları orta və Şərqi Avropada tətbiq olunmaqla başladı?
- XIX əsrin
  - 1945-cil ildən
  - ✓ XX əsrin 90-ci illəri
  - XXI əsrin əvvələri
  - I dünya müharibəsindən sonra
- 308.** Xarici investisiyaların cəlb edilməsində özəlləşdirmə praktikaları İngiltərədə neçənci ildən və kimi iqtidara gəlməsi ilə sürət qazandı?
- 1991 U.Çörçil
  - ✓ 1979 M.Tetçer
  - 2001 D.Kameron
  - Heç biri
  - 1998 Q.Braun
- 309.** Xarici investisiyanın cəlb edilməsində özəlləşdirmə praktikaları ilk dəfə hansı ölkədə tətbiq edildi?
- ABŞ
  - ✓ Çili
  - Çin
  - İngiltərə
  - Kanada
- 310.** Dünyada xarici investisiyaların cəlb edilməsi və azad mebadilə məqsədilə yaradılan inzibati ərzi vahidləri necə adlanır?
- İqtisadi rayonlar
  - Pulsuz xidmət zonaları
  - ✓ Azad iqtisadi zonalar
  - Qarşılıqsız mübadilə bazarları
  - İxracönlü şəhərlər
- 311.** İntestisiya siyasətinin əsas prinsipləri verilənlərdən biri aid deyil?
- Dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarət
  - İxtisaslaşmış dövlət investisiya layihələrinin hazırlanması
  - Müəssisələrə dövlət tərəfindən qayğının göstərilməsi
  - Investisiya prosesinin qeyri-mərkəzləşdirilməsi nail olmaq
  - ✓ Yerli kadrların hazırlanması
- 312.** Daxili investisiya siyasətinin həyata keçirilməsində əsas amil nədir?
- Dövlət siyasəti
  - ✓ Maliyyə mənbələri
  - İqtisadiyyatın asılılığı
  - Investisiyanın olması
  - Banklar
- 313.** İntestisiya siyasətinin əsas prinsiplərinə hansıları aid etmək olar 1. İntestisiya prosesinin qeyri-mərkəzləşdirilməsinə nail olmaq 2. İntestisiyalara vergilər tətbiq etmək 3. İntestisiyaları yalnız banklara yönəltmək 4. İxtisaslaşdırılmış dövlət investisiya layihələrinin hazırlanması 5. İntestisiya sahəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin artırılması
- 1,2,3
  - 3,4,5
  - ✓ 1,4,5
  - 2,3,4
  - 1,2,5
- 314.** İntestisiya siyasətinin məqsədi nədir?

- ✓ Ölkədə investisiya mühitinin əlverişli şəlkə salınması
- Ölkənin xarici investisiyadan asılı vəziyyətə salmaq
- Ölkədə nağdsız hesablaşmalara nail olmaq
- Ölkədə yüksək vergiyə nail olmaq
- Ölkədə mənfi saldoğa nail olmaq

**315.** Dövlət investisiya siyasətini hansı sənədlər müəyyənləşdirir?

- Ekspertiza
- Hamısı ilə
- Heç biri ilə
- ✓ Qanunvericilik
- Müqavilə

**316.** Ölkəmizdə investisiyaların maliyyələşmə mənbələri hansı sənədlə təsdiq olunur?

- Maliyyə sənədi
- Standart üzrə sənəd
- Sertifikat sənədi
- Ekspertizanın son sənədi
- ✓ Qanunvericilik sənədi

**317.** Azərbaycanın Xİ-də beynəlxalq ticarətə inteqrasiyası hansı dövrdən başlanır?

- 1983
- ✓ 1992
- 1901
- 1897
- 1964

**318.** Bütün dünya ölkələrinin planlı iqtisadiyyatı hansı sistem yaratmışdır?

- ✓ Dünya təsərrüfat sistemi
- Dünya təbii ehtiyatlar sistemini
- Dünya bank sistemini
- Dünya bazar sistemini
- Dünya əmək resursları sistemini

**319.** Beynəlxalq səviyyədə bütün münasibətlər nə ilə tənzimlənilir?

- Firmalar və təşkilatlar
- Dövlət orqanları
- Kompleks metodlar
- Fiziki-iqtisadi metodlar
- ✓ Beynəlxalq qanunlar və normalar

**320.** Qanuna əsasən özəlləşdirməni hansı orqan tənzimləyir?

- Statistika komitəsi
- Torpaq və xəritəçəkmə
- ✓ Dövlət əmlakını idarə edən orqan
- İqtisadi inkişaf nazirliyi
- Nazirlər kabineti

**321.** İcarə haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə sərəncam qəbul edildi?

- 1995
- 1998
- 1993

- 1994
- √ 1992

**322.** Özəlləşdirmə obyektləri hansılardır?

- Hüquqi şəxslər , xarici hüquqivə fiziki şəxslər
- Müəssisə və təşkilatlar
- Yalnız hüquqi və fiziki şəxslər
- Xarici hüquqi və fiziki şəxslər
- √ Dövlət mülkiyyətində olan bütün müəssisə və əmlak

**323.** Özəlləşdirmənin hüquqi təminatının təşkil edən ilk sənəd neçənci ildə təsdiq olunmuşdur?

- 1996
- 1998
- √ 1993
- 1992
- 1994

**324.** Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının startı neçənci ili əhatə edir?

- 1993
- √ 1996
- 1992
- 1991
- 1994

**325.** Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının formalaşmasına neçənci ildən başlamışdır?

- 1996
- 1992
- 1994
- 1991
- √ 1993

**326.** Xarici investisiya siyasəti dedikdə və nəzərdə tutulur:

- Xarici mühitin vəziyyəti
- Uzunmüddətli beynəlxalq kapital qoyuluşları sahəsində görülən tədbirlər
- Investisiya mühiti və siyasəti
- Bazarın tipi
- √ Dövlət büdcəsinin gəlir hissəsini daim artırmaq siyasəti

**327.** İnvestisiya bazarının obyektlərinə aid deyil?

- Qiymətli kağızlar bazarı
- Paylar, səhmlər
- √ Bazarın tipi
- Məqsədli pul əmanətləri
- Əsas fondlar və dövriyyə vəsaiti

**328.** H.Çeneri ölkələrin iqtisadiyyatının investisiya ilə təminatına dövrünü neçə mərhələyə bölüb?

- √ 3 mərhələyə
- 6 mərhələyə
- 5 mərhələyə
- 4 mərhələyə
- 2 mərhələyə

**329.** Yığıcı qıtlığının aradan qaldırılması problemini neçənci əsrdə P. Rouzenteyn\_radon qaldırmışdır?

- XX əsrin 40-cı illərində
- ✓ XX əsrin 60-cı illərində
- XX əsrin 50-ci illərində
- XIX əsrin sonunda
- XIX əsrin 60-cı illərində

330. Yığıcı qıtlığının aradan qaldırılması problemlərini hansı alim qaldırmışdır?

- S.Haymeri
- R.Vernon
- ✓ P.Rouzensteyn-Radon
- A.Smit
- H.Çeneri

331. İnkişafa yardım nəzəriyyəsinin neçə modeli formalaşmışdır?

- 4 modeli
- 6 modeli
- 9 modeli
- 3 modeli
- ✓ 2 modeli

332. Ölkələrin iqtisadiyyatının maliyyə resurslarına böyük ehtiyacları olduğunu sübuta yetirən iqtisadçılar kimlərdir?

- ✓ S.Kuznets və K.Kurixana
- R.Kouzu və S. Kuznets
- R.Kouzu və S. Kuznets
- S.Haymeri və R.Vernonu
- S.Haymeri və R. Kouzu

333. Xarici investisiyaların həcmnin artması əvvəlki illərə nisbətə neçə % təşkil etmişdir?

- 21% və 49%
- ✓ 21% və 68%
- 70% və 78%
- 80% və 82%
- 52% və 78%

334. Neçənci ildə Azərbaycanda xarici investisiyaların həcmi artdı?

- 2005
- ✓ 2007
- 2010
- 2003
- 2002

335. Maliyyə sistemində klassik qızıl standartının bərqərar olması neçənci illəri əhatə edir?

- 1914-1945
- ✓ 1870-1914
- 1870-1971
- 1945-1970
- 1945-1971

336. Neoklassik nəzəriyyə hansı alimlərin nəzəri görüşləri əsasında formalaşmışdır?

- ✓ A.Smit və D.Rikardonun
- C.S.Milli və A.Smit
- E.Hekşer və B.Olin

- A.Smit və B.Olin
- D.Rikardonun və C.S.Mill

337. ənənəvi nəzəriyyələrə hansı nəzəriyyələri aid etmək mümkündür?

- Neoklassik, neokeyns
- Neoklassik marksist
- Marksist
- ✓ Neoklassik, marksist, neokeyns
- Neokeyns, marksist

338. Ölkələr beynəlxalq ticarətə daha çox fikir versələr, çox fayda götürərlər fikrini kim söyləmişdir?

- D.Rikardo
- ✓ A.Smit
- E.Hekşer
- B.Olin
- C.S.Millin

339. İntestisiyalar maliyyələşmə mənbələrinə əsasən neçə qrupa bölünür?

- 5
- 6
- ✓ 2
- 3
- 4

340. TMK nəzəriyyəsinin tərəfdarları kimlər olmuşdur?

- ✓ S.Haymeri, R.Vernonu, R.Kouzu
- A.Smit, S.Haymeri, R.Vernonu
- S.Haymeri, R.Kouzu, A.Smit
- R.Kouzu, K.Marks, A.Smit
- K.Marks, R.Vernonu, R.Vernonu

341. TMK nəzəriyyəsinin fəaliyyəti neçənci əsrdə sürətlə artmağa başlayır?

- XIX əsrin I yarısında
- ✓ XX əsrin I yarısında
- XX əsrin II yarısında
- XXI əsrin ortalarında
- XX əsrin əvvəllərində

342. Marksist nəzəriyyəsi hansı alimlərin nəzəri görüşləri əsasında formalaşmışdır?

- E.Hekşer və D.Rikardo
- A.Smit və K.Marks
- A.Smit və B.Olin
- B.Olin və K.Marks
- ✓ K.Marks

343. Byenəlxalq ticarət vasitəsi ilə ayrı-ayrı ölkələr varlandığıca dünya iqtisadiyyatı da inkişaf edər fikri kimə məxsusudur ?

- E.Hekşerə
- ✓ A.Smit
- D.Rikardoya
- R.Nurksenə
- B.Olinə

344. İntestisiyalar hansı formada həyata keçirilir?

- Birbaşa və dolayı
- Dolayı və portfel
- Yalnız portfel
- Yalnız dolayı
- ✓ Birbaşa və portfel

**345.** İnvestisiyalar neçə formada həyata keçirilir?

- ✓ 2
- 5
- 10
- 7
- 6

**346.** İnvestisiya hansı məqsədi daşıyır?

- Ölkənin gəlir və xərclərini həll etmək
- ✓ Gəlir və ya sosial səmərə əldə etmək
- Valyuta banklarından kredit götürmək
- Özəlləşdirməni sürətləndirmək
- Yalnız gəlir əldə etmək

**347.** İnvestisiya nədir?

- ✓ İqtisadi və sosial səmərə əldə etməkdən ötrü müxtəlif obyektlərə qoyulan pul, qiymətli kağızlar, intellektual mülkiyyət obyektləri və s.
- Sosial-iqtisadi prosesin tənzimlənməsi
- İstehsalın genişləndirilməsi
- Dövlət büdcəsinin gəlir hissəsinin daimi artırmaq siyasətidir
- Bazarın tipidir

**348.** Real investisiyanın mahiyyəti nədir?

- ✓ Müəyyən birməhsulun istehsalına yatırılan investisiyala
- Vəsaitin mənimsənilməsidir
- Səhm, istiqraz kimi qiymətli kağızlara yatırılan investisiyalar
- Elmi və texniki tərəqinin inkişafına təsir göstərir
- İşçilərin maddi tələbatın ödəyir

**349.** Maliyyə investisiyalarının mahiyyəti nədir?

- Vəsaitdir
- Paylar səhmlərdir
- Pul köçürməsidir
- ✓ Səhm, istiqraz kimi qiymətli kağızlara yatırılan investisiyalardır
- Qiymətli kağızlar bazarıdır

**350.** Mahiyyətinə görə investisiyalar hansı sırada düzgün göstərilmişdir?

- Yalnız intellektual
- Maliyyə, real, dolayı
- Real, dolayı, intellektual
- ✓ Maliyyə, real, birbaşa
- Dolayı

**351.** İnvestisiyalar mahiyyətinə görə neçə qrupa bölünürlər

- ✓ 3
- 8



- 10
- 5
- 2

352. Dünya ölkələrində istifadə edilən vergi sistemi nədir

- Mənfəət vergisi
- Kvota
- ✓ Mütərəqqi
- Lisenziya
- Əlavə dəyər vergisi

353. Xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin iqtisadi metodları

- Tranzit rüsumlar
- Fiksəl rüsumlar
- Himayədarlıq rüsumlar
- Preferensial rüsumlar
- ✓ Əlavə dəyər vergisi

354. İdxalı məhdudlaşdıran mürtəce tədbirlər

- Kreditlə idxal
- Barter
- ✓ Kompensasiyalı və ya ekvivalent idxal
- Aksizlər
- Residentlərin öz vasitələri hesabına idxal

355. Dövlətin xarici ticarət siyasətinin əsas istiqamətləri hansılardır

- ✓ İxrac fəaliyyəti
- Konsiqnasiya yolu ilə ixrac
- Sərhədanı ticarət
- Barter əməliyyatları
- Təkrar ixrac

356. Embarqo nədir

- Xarici ticarətdən alınan vergi
- ✓ Hər hansı əmtəənin ölkəyə gətirilməsinə qadağa
- Antidempinq rüsumları
- İdxalın stimullaşdırılması
- İdxal və ixrac zamanı tarif güzəştləri

357. Hər hansı bir əmtəənin , elmi-texniki informasiyanın ölkədən aparılmasına və ya ölkəyə gətirilməsinə qadağa qoyulması necə adlanır

- Lisenziyalaşma
- Dempinq
- ✓ Embarqo
- Subsidiya
- Kvota

358. Ticarət saldosu necə hesablanır

- İdxal və ixrac edilən valyutanın nisbəti
- ✓ İdxal və ixracın fərqi
- İxracı tənzimləyən təşkilat
- İdxalı tənzimləyən təşkilat

- İdxal və ixrac edilən xidmətin nisbəti

**359.** Advalor gömrük rüsumu nədir

- Mal vasitələrinə görə müəyyən edilən gömrük rüsumu
- Antidempinq rüsumları
- √ Malların gömrük dəyərinə görə faizlə hesablanması
- Kompensasiya rüsumları
- Xüsusi rüsumlar

**360.** Xarcici ticarətin tənzimlənməsi vasitələri hansılardır

- Yarmarka sistemi
- İnfrastruktur
- Gəlir vergisi
- Kredit faizləri
- √ Gömrük rüsumları

**361.** Proteksionalizm siyasətinə hansılar aid deyildir

- Tarif tənzimlənməsi
- Lisenziyalaşdırma
- √ İdxalın stimullaşdırılması
- Kvota
- Qeyri-tarif tənzimlənməsi

**362.** Proteksionalizm siyasətinin tədbirlərinə aid olanı göstərin

- Dempinq
- Əlavə dəyər vergisi
- Tarif tənzimlənməsi
- Birbaşa vergilər
- √ İdxalın məhdudlaşdırılması

**363.** Xarici ticarət siyasətinin vasitələri hansılardır

- Müstəqillik
- √ Tarif kvotaları
- Valyuta siyasəti
- Miqdar nəzarəti
- Asılılıq

**364.** Xarici ticarət siyasətinin əsas formaları nədir

- Valyuta məzənnəsi
- √ Azad ticarət
- Ticarət müharibələri
- Tarif kvotası
- Azad ticarət zonası

**365.** Xarici ticarətin tənzimlənməsinin zəruriliyi nədir

- İdxalın artırılması
- √ Daxili bazarın artırılması
- Vergi sisteminin təkmilləşdirilməsi
- Dolayı vergi
- İxracın artırılması

**366.** Beynəlxalq ticarətin tənzimlənməsi nəzəriyyələrinin istiqamətləri

hansılardır

- K.Mars
- M.Caks
- √ Xekşer-Onlin – Sammeulson
- F.Xayek
- F.Engels

**367.** Azərbaycanın xarici ticarət siyasətinin əsas istiqamətləri hansılardır

- √ Azad ticarət siyasəti
- Dövlət tənzimlənməsi
- İqtisadi vasitələr
- İnzibati vasitələr
- Dövlət suverenliyi

**368.** Xarici ticarət siyasətinin əsas məqsədi nədir

- Valyuta məzənnəsini artırmaq
- Ölkənin coğrafi vəziyyəti
- √ Bütçəyə gəlir gətirmək
- Xarici yardım siyasəti
- Elmi-texniki inqilab

**369.** Xarici iqtisadi siyasətin əsas istiqamətləri

- Valyuta siyasəti
- √ Ödəniş balansı siyasəti
- Gömrük siyasəti
- Proteksionizm siyasəti
- Kadr siyasəti

**370.** Beynəlxalq ticarətin xüsusiyyətləri

- √ İnhisar səviyyəsinin yüksək olması
- Valyuta məzənnəsinin yüksək olması
- Gəlirin yüksək olması
- İnfilyasiyanın yüksək olması
- Qiymətin yüksək olması

**371.** Beynəlxalq ticarətdə zidiyyətlərin əmələ gəlməsinin səbəbləri nədir

- Qloballaşma
- Mərkəzləşdirmə
- √ Merkantalizm
- Leontyev təzadları
- Beynəlmilləşdirmə

**372.** Qeyri-neft sektoru üzrə ixracda xüsusi çəkisinə görə I yerdə hansı sənaye sahəsi durur?

- İKT
- Metallurgiya
- Aqrar sənaye
- Qara metallurgiya
- √ Kimya sənayesi

**373.** Qara metallurgiya sahəsində ixrac üzrə əsas mərəfədaş ölkələr hansılardır?

- √ Rusiya, Qazaxıstan, Türkmənistan, B.Britaniya
- Türkiyə, B.Ə.Ə
- Polşa, Ukrayna, İran
- Özbəkistan, İtaliya

- İran, Çin

374. Ölkənin əlvan metallurjiya sahəsində ixrac üzrə əsas tərəfdaş ölkələr hansılardır?

- Qazaxıstan, Türkmənistan
- Rusiya, Qazaxıstan
- ✓ İran, Çin, Türkiyə
- B.Britaniya, Rusiya
- Azərbaycan, B.Britaniya, B.Ə.Ə

375. Qeyri-neft sektorunun prioritet sahələrinə aid deyil?

- Sənaye
- Nəqliyyat
- ✓ Neft-qaz hasilatı
- İnformasiya texnologiyası
- Kənd təsərrüfatı

376. Aqrarlıq ASC əsasən hansı məqsədlə yaradılmışdır?

- ✓ Aqrar bölmənin müasir texnika ilə təchizatının ümumilləşdirilməsi məqsədilə
- Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə
- İnfrastruktur sahələrin geniş miqyaslı inkişafı üçün
- Yoxsulluğun azaldılması məqsədilə
- İrihəcmli neft gəlirinin yarada biləcəyi-tendensiyaların qarşısını almaq məqsədilə

377. MDB ölkələri arasında Azərbaycanla ən çox ticarət dövriyyəsinə malik olan ölkə hansıdır?

- Moldova
- İtaliya
- ✓ Rusiya Federasiyası
- Türkiyə
- Almaniya

378. Hazırkı şəraitdə Azərbaycanın neft ixracının yüksəməsində aşağıdakı əsas məsələlər prioritet təşkil edir?

- ✓ İrihəcmli neft gəlirlərinin yarada biləcəyi mənfi tendensiyaların qarşısının alınması
- Dövlətin investisiya resurslarından metallurjiyada səmərəli istifadə edilməsi
- Vergi dərəcələrinin optimal həddədən azaldılması
- Kimya kompleksinə xidmət edən infrastruktur modernləşdirilməsi.
- Aqrotəxservis xidmətləri şəbəkəsinin yaradılmasının təkmilləşdirilməsi

379. Ölkədə inflyasiya səviyyəsinin gözlənilən həddən yüksək olmasının əsas səbəbi hansıdır?

- ✓ Dünya bazarlarında xam neftin qiymətinin artması
- Dövrüyyədə olan pul kütləsi həcmnin azalması
- İdxal-ixrac əməliyyatlarında inhisarçılığa qarşı mübarizə
- İqtisadiyyata yönəldilən investisiya strukturunun təkmili
- İdxal mallarının ucuzlaşması

380. Azərbaycanın neft və qaz gəlirlərindən istifadənin prioritetlərinə aid deyil?

- İnfrastruktur sahələrinin genişmiqyaslı inkişafı
- “İnsan kapitalının” inkişafı
- ✓ Gəlirlərin qızıla dəyişdirilməsi
- Ölkənin müdafiə qabiliyyətinin güclənməsi
- Yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi

381. Bakı-Tbilisi-Ceyhan neft kəməri neçənci ildən istifadə verilib?

- √ 2006
- 2007
- 2003
- 2009
- 2004

**382.** Rusiya Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında neçə faiz paya malikdir?

- 81%
- 8,7%
- 28%
- 92%
- √ 45%

**383.** Respublikadan MDB ölkələrinə əsasən hansı məhsullar ixrac edilir?

- Elektrik maşınları və avadanlıqlar
- √ Neft və onalrın emal məhsulları
- Avadanlıqlar və mexaniki qurğular
- Quru nəqliyyat vasitələri
- Dənli bitkilər

**384.** Ölkənin ümumi ixracında neft və neft məhsulları neçə faiz paya malikdir? (2007-ci il üzrə)

- 92%
- 28%
- √ 81%
- 45%
- 76%

**385.** Azərbaycanın qeyri-tarif sektoru üzrə ixracında xüsusi çəkisinin görə birinci yerdə duran ölkə hansıdır?

- √ Rusiya Federasiyası
- Ukrayna
- Almaniya
- İran
- Türkiyə

**386.** MDB ölkələrindən Azərbaycana daha çox hansı məhsullar idxal edilmişdir?

- Neft və onların emalı məhsulları
- Butun minerallar
- √ Elektrik maşınları, avadanlıqlar, dənli bitkilər
- Gəmi, qayıqlar və digər vasitələr
- Heyvan və bitki mənşəli piylər və yağlar

**387.** Xarici ticarət dövriyyəsində ixracın xüsusi çəkisinin yüksəldilməsində hansı amilin rolu böyükdür?

- Yüngül sənaye
- Metallurgiya
- İKT
- √ Neft amili
- Aqrar sənaye

**388.** Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesifik xüsusiyyətlərinə aid deyil:

- Ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması
- Coğrafi mövqe
- Zəngin təbii sərvətlərə malik olması
- Yerli istehsalın çox keçmiş sovet standartlarında olması

- ✓ Neft idxalçısı olması

**389.** Dövlətin iqtisadi siyasətində sənayenin inkişaf prioritetlərinə aid deyil:

- Sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
- Dünyada mövcud olan elmi-texniki innovasiya proseslərinə qoşulması
- Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi
- ✓ Aqrar böhranın maddi-texniki bazasının möhkəmləndirilməsi
- Investisiya mənbələrinin və resursların müəyyənləşdirilməsi

**390.** Hökumətin iqtisadi siyasətində aqrar bölmədə inkişaf prioritetləri necə müəyyənləşir?

- Güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi
- Vergi və gömrük siyasətinin təkmilləşdirilməsi
- İxrac yönümlü istehsalın yaradılmasının təviqi
- ✓ Kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası
- İstehsalın texnoloji cəhətdən yenidən qurulması

**391.** İxrac potensialının tənzimlənməsində başlıca məqsədi:

- Azərbaycan Respublikasında idxalın əmtəə strukturunun səmərələşdirmək
- Dünya təsərrüfatı ilə səmərəli inteqrasiya şəraiti yaratma
- AR-da malların istehsal və istehlak strukturunda müəndə dəyişikliklər üçün şərait yaratmaq
- İxrac olunan əmtəələrdə əmək tutumunun artırılması
- ✓ Milli iqtisadiyyatın davamlı inkişafının təmini

**392.** Hökumətin iqtisadi siyasətində aqrar bölmənin inkişafı prioritetlərinə aid deyil

- Torpaq və su ehtiyatı
- ✓ İxtisaslı işçi qüvvəsinin hazırlanması
- Aqrar bölmənin
- Aqrar bölmənin maliyyə vəziyyətinin
- Kənd təsərrüfatı

**393.** Azərbaycan nefti ən çox hansı nəqliyyat vasitəsilə nəql edilir?

- Hava nəqliyyatı
- ✓ Dəniz və boru
- Dəniz nəqliyyatı
- Çay nəqliyyatı
- Avtomobil nəqliyyatı

**394.** Respublikamızın dövlət sərhədinin buraxılış məntəqələrindən kiçirilən malların yoxlanmasında bir pəncərə prinsipi neçənci ildən tətbiq edilir?

- 2007
- ✓ 2009
- 2008
- 2005
- 2006

**395.** Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?

- 13 avqust 1992
- ✓ 20 iyun 1995
- 13 avqust 1997
- 29 iyun 1996
- 10 iyun 2007

**396.** İxrac potensialının tənzimlənməsində hansı amil xüsusi əhəmiyyətə malikdir?

- √ Gömrük qanunvericiliyi
- Mülki məcəllə
- Gömrük məcəlləsi
- Vergi qanunvericiliyi
- Torpaq məcəlləsi

397. İxrac gömrük rüsumlarının dərəcəli və onların tətbiq olunduğu malların siyahısı hansı orqan tərəfindən müəyyən olunur?

- İcra Hakimiyyəti
- Bələdiyyə
- İİN
- Milli Məclis
- √ Nazirlər Kabineti

398. İxracat vergisi haqqında AR-nın Qanununda ixracat vergisinin dərəcəsi neçə faiz qeyd edilmişdir?

- √ 70%
- 45%
- 75%
- 20%
- 50%

399. Kompensasiya rüsumları hansı hallarda tətbiq edilir?

- Belə bir idxal yerli istehlakçılara ziyan vurduqda
- İdxal olunan malların qiyməti ixrac olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca və AR-da onların istehsalının təşkilinə maneçilik törədildikdə
- √ AR gömrük ərazisinə gətirilən malların istehsalı və ya zamanı birbaşa və dolayı susidiyalardan istifadə olunduqda
- İdxal olunan malların qiyməti ixrac olduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqca
- Bu mal istisna edilmədikdə

400. İxracat vergisi haqqında Azərbaycan Respublikasının Qanunu Neçənci ildə qəbul olunmuşdur?

- 10 iyun 1997
- 20 iyun 1995
- √ 28 mart 1995
- 27 mart 2007
- 26 oktyabr 2004

401. İxrac nəzəriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilib?

- 10 iyun 1997
- 20 iyun 1995
- 1 fevral 2007
- 27 mart 2007
- √ 26 oktyabr 2004

402. Kontyev effekti hansı nəzəriyyə əsasında formalaşmışdır?

- “mütləq üstünlüklər”
- “Müqayisəli üstünlüklər”
- “Gözəgörünməz əl”
- “Merkantilizm”
- √ “Henşer-Olin”

403. Statistik məlumatlara görə Azərbaycana hansı məqsədlə gəlmələr üstünlük təşkil edir?

- √ İşgüzar
- Müalicə

- Şəxsi
- Turizm
- İstirahət, əyləncə

404. Mövsümünə görə Azərbaycanca səyahətlərin ən fəal dövrü?

- Yaz
- Payız
- Yanvar mart
- Qış
- ✓ Yay

405. Mövsümünə görə Azərbaycanca səyahətlərin ən zəif gəlmə dövrü?

- Yaz
- Payız
- Aprel-iyun
- ✓ Yanvar-mart
- May-iyun

406. Abşeron rayonu üzrə turizmin əsas mənbəyi:

- Rəngarəng landşaft və mülayim iqlim
- ✓ Zəngin baludologiya resursları, dəniz sahili çimərlik resursları
- Əl işləri yaradıcılığı – misgərlik, xalça, ağac məmulatları
- Meşə su müalicə müəssisəsi
- Aqrar turizm üçün imkanlar

407. Lənkəran rayonu üzrə turizmin əsas mənbəyi?

- ✓ 11 iqlim qurşağında 7-sinə malik olması, Lənkəran ovalığı, Talış dağlar
- Quru subtropik iqlim
- Gürcüstanla birləşən beynəlxalq turizmin marşrutu
- Nabran istirahət zonası
- Dənizkənarı Nabran istirahət zonası

408. Gəncə-Qazax rayonun əsas turizm mənbəyi?

- Zəngin baludologiya resursları
- Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
- Nabran istirahət zonası
- Meşə su müalicə müəssisəsi
- ✓ Naftalan istirahət-müalicə kompleksi

409. Şəki-Zaqatala rayonunun əsas turizm mənbəyi ?

- ✓ Rəngarəng landşaft və mülayim iqlim, Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
- Quru subtropik iqlim
- Meşə su müalicə müəssisəsi
- Naftalan istirahət-müalicə kompleksi
- 11 iqlim qurşağında 7-nə malik olması

410. Aran rayonunun əsas turizm mənbəyi?

- Gürcüstanla birləşən beynəlxalq turizm marşrutu
- Müalicəvi duz mədənləri
- Rusiya ilə birləşdirən avtomobil və dəmir yolu dəlilizi
- ✓ Quru subtropik iqlim, Gürcüstan, Türkiyə, İranla birləşən nəqliyyat yolu
- Nabran istirahət zonası



411. Quba-Xaçmaz rayonunun əsas turizm mənbəyi?
- Meşəsu müalicə müəssisəsi
  - Müalicə əhəmiyyətli mineral sular
  - ✓ Müxtəlif iqlim şəraiti, dənizkənarı Nabran istirahət zonası
  - Aqrar turizm üçün imkanlar
  - Naftalan istirahət-müalicə kompleksi
412. Turizm haqqında Azərbaycan Respublikasının Qanunu neçənci ildə qəbul edilmişdir?
- 2001-ci il 11 aprel
  - 1998-ci il 12 mart
  - ✓ 1999-cu il 27 iyul
  - 1996-cı il 27 iyul
  - 2003-cü il 14 iyul
413. Azərbaycan Turizm Şurasının əsas məqsədi:
- ✓ Dövlət və özəl təşkilatlar, xüsusilə turagentliklər və mehmanxanalar arasında əlaqələrin möhkəmləndirilməsi vasitəsilə turizmin inkişafı
  - Turistlərin istirahət, yerdəyişmə azadlığı təmin etmək
  - Ətrafi mühitin qorunması
  - Yeni iş yerlərinin açılması, dövlətin gəlirlərinin artırılması
  - Müxtəlif sahələrin məhsullarının istehlakçısı olan xarici turistlərin Azərbaycana marağının artırılması ilə turizmi inkişafı etdirmək
414. Aşağıdakılardan hansı milli turizm sənayesinin inkişafı sahəsində meydana çıxan ekzogen xarakterli problemlərə aiddir?
- Qeyri-iqtisadi xarakterli problemlər
  - İxtisaslı kadrların çatışmazlığı
  - Ümumi iqtisadi problemlər
  - Milli turizmin spesefik problemləri
  - ✓ Qlobal problemlər
415. Aşağıdakılardan hansı turizmin inkişafının daxili problemlərinə aiddir?
- ✓ Qeyri-iqtisadi xarakterli problemlər
  - Birja böhranları
  - Ölkələrarası hərəkət sərbəstliyi problemi
  - Epidemiyalar
  - Qlobal problemlər
416. Makroiqtisadi problemlərə hansılar aiddir?
- Yerli turizm məhsulunun aşağı keyfiyyəti
  - İxtisaslı kadrların çatışmamazlığı
  - Turizm resurlarının mühafizəsi
  - ✓ Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
  - Xarici tərəfdaşların ədalətsizliyi
417. Ölkə turizminin spesefik problemləronə aid deyil :
- Yerli turizm məhsullunun aşağı keyfiyyəti
  - Kütləvi informasiya vasitələrinin qeyri-obyektivliyi
  - ✓ Dövlət idarəetmə orqanlarında maliyyə çatışmazlığı
  - Turizm firmalarının istiqamətinin dəyişkənliyi
  - Turizm resurlarının mühafizəsi ilə əlaqəli problemlər
418. Turizmin ölkədə tədqiqi və proqnozlaşdırılması neçə səviyyəsini əhatə edri?
- 2

- 4
- 5
- 6
- √ 3

419. Ölkədə turizmin tədqiqi və proqnozlaşdırılmasında makrosəviyyə hansı amilləri özündə birləşdirir?

- √ Ölkə üzrə turizm sahəsində fəaliyyətin qiymətləndirilməsi, dövlət siyasətinin və xarici amillərin turizmin inkişafına təsiri
- Sürətin cari vəziyyəti
- Daxili imkanlardan istifadə səviyyəsi
- Dövlətin turizm sahəsində regional siyasətinin təhlili
- Regionda turizm sənayesinin cari vəziyyətinin qiymətləndirilməsi

420. Metasəviyyə nəyi öyrədir?

- Xarici amillərin şirkətin fəaliyyətinə təsirlərini
- √ Ölkələrin regionlarında turizm sənayesinin vəziyyəti və potensial imkanlarını
- Dövlət siyasətinin turizmin inkişafına təsirini
- Ölkə üzrə ümumi iqtisadi vəziyyətin təhlilini
- Daxili imkanlardan istifadə səviyyəsini

421. Aşağıdakılardan hansı kənd turizmi və ekoturizm sahəsində olan problemlərə aiddir?

- √ Bu sahədə qanunvericilik bazasının olmaması
- Turizm marşrutunun inkişaf etdirilməsi
- Diyarşünaslıq hərəkatının aşağı səviyyəsi
- Turizm obyektlərinə aparıcı yolların yarımsız vəziyyətdə olması
- Reklam işinin aşağı səviyyəsi

422. Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən əsas orqan hansıdır?

- İqtisadi İnkişaf Nazirliyi
- √ Mədəniyyət və Turizm Nazirliyi
- Milli Məclis
- Nazirlər Kabineti
- İdman və Gənclər Nazirliyi

423. Milli turizm hansı amilləri əhatə edir?

- Beynəlxalq turist mübadiləsini
- Fərdi və qrup turizmi
- √ Daxili və çıxış turizmini
- Daxili və gəlmə turizmi
- Kurort və mədəni turizmi

424. Kommersiya turizmi nədir?

- Etnik məsələlərlə əlaqəli olan turizmdir
- √ Turist tərəfindən ödənişli əsaslarla keçirilən turizmdir
- Kurort və mədəni turizmin sintezidir
- Turist səyahəti haqqında qərar turist tərəfindən deyil, müəssisə rəhbərliyi tərəfindən verilir
- Vasitəçisiz turizm növüdür

425. Turizm infrastrukturunun nəqliyyat sektoru üzrə hansı tədbirlər həyata keçirilir?

- √ Turizm əhəmiyyətli yerlərə aparıcı yolların müəyyənləşməsi
- Turizm marşrutları üzrə məlumat bankının yaradılması
- Turistlər üçün məlumat lövhələrin yerləşdirilməsi
- Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
- Tarixi-mədəni abidələrin reyestrinin hazırlanması

426. Yeni turistlərin cəlb olunması üçün turizm bazarında hansı tədbirlər həyata keçirilir?

- Ölkə ərazisində turizm zonalarının inkişafı üçün şəraitin təmin edilməsi
- Turizm sahəsində sahibkarlığın inkişafına şərait yaradılması
- ✓ Gələcək turistlərə sorğu, habelə reklam və marketinq xidməti göstərmək
- Turizm resurslarının qiymətləndirilməsi
- Muzeylərin, parkların, piyada gəzinti marşrutlarının yaradılması

427. Beynəlxalq turizmin asılı olduğu faktorlardan biri

- Sosial vəziyyət
- Nəqliyyat
- ✓ Siyasi
- Mədəni
- Elmi-texniki

428. Turizmin inkişafına təsir faktorlarından biri:

- İqtisadi inkişaf
- Sosial inkişaf
- ✓ Ailənin gəliri
- Mədəni inkişaf
- Milli gəlirin artması

429. Hansı halda ölkə daha çox gəlir əldə edir?

- İstehsalı genişləndirdikdə
- ✓ İxracı genişləndirdikdə
- Yeni mal istehsal etdikdə
- Malların baha satdıqda
- Texnika tətbiqini genişləndirdikdə

430. Ölkə hansı halda daha çox xərclər edir?

- Yeni mal istehsal etdikdə
- Rəqabət genişləndikdə
- Mal bolluğu aşağı olduqda
- ✓ İdxal genişləndikdə
- İstehsal aşağı düşdükdə

431. Beynəlxalq turizmin mahiyyəti:

- İnsanların hərəkət etməsi
- ✓ İnsanların müəyyən məqsəd üçün yerdəyişməsi
- İnsanların istirahəti
- Yeniliklərin yayılması
- Tarixi ənənələrlə və tarixi keçmişlə tanışlıq

432. Dünya iqtisadiyyatında turizmin rolu

- İstehsalı inkişaf etdirmək
- Münasibətləri genişləndirmək
- ✓ Yenilikləri yaymaq
- İşgüzarlığı artırma
- Sağlamlığı qorumaq

433. Beynəlxalq turizm təşkilatının yaranma tarixi?

- 1950

- 1960
- 1970
- √ 1975
- 1955

434. turizmin genişlənməsinə mənfi təsir göstərən faktorlardan biri

- √ Dövlətlərarası soyuq müharibələrin dərinləşməsi
- Turizm məhsullarının çatınamazlığı
- Sosial vəziyyətin aşağı olması
- Ölkənin coğrafi quruluşu
- Nəqliyyat xidmətinin tələbdən geri qalması

435. Azərbaycanda turizmin inkişafının əsas istiqamətlərindən biri:

- Turizm istehsalının genişləndirilməsi
- Turizmdə idarəçilik sisteminin yenidən qurulması
- Turizm müəssisələrinin avadanlıqlaşdırılması
- Yeni kadrların hazırlanması
- √ Turizmi infrastrukturunun inkişafı

436. Qloballaşan turizmin əsas mexanizmindən biri

- İqtisadi təşkilatlar
- BVF
- Ekoloji tarazlıq
- Turizm istehsalı
- √ TMSŞ-lər

437. Hər bir ölkədə turizmin inkişafı nədən istifadə edilməsinin genişləndirir?

- İstehsaldan
- √ Yerli işçi qüvvəsindən
- Avadanlıqdan
- İdarəçilik sistemindən
- Kənd təsərrüfatından

438. Səmərəli işləməyən turizm şirkəti öz strategiyasını həyata keçirmək üçün hansı varintdan istifadə etməyə çalışır?

- Maddi texniki bazarı inkişaf etdirmək
- İdarəetməni təkmilləşdirmək
- √ Digər şirkətlərlə əlaqəyə girmə-integrasiya etmək
- Kapital sərfini artırmaq
- Turizm istehsalını genişləndirmək

439. Turist sərfinə gedən hər hansı bir şəxs həmin ölkənin nəyi hesab olunur?

- Vətəndaşı
- Müvəqqəti yaşayan
- Sahibkarı
- √ Həmin ölkənin istehlakçısı
- Miqrasiya olunan

440. Turizmin təsnifləşdirilməsi neçə istiqamətdə mövcuddur?

- 5 istiqamət
- √ 12 istiqamətdə
- 3 istiqamətdə
- 7 istiqamətdə
- 11 istiqamətdə

441. Avropa birliyinə daxil olan regional təşkilatlar hansılardır

- Avropa Parlamenti
- √ Avropa Kömür və Polad birliyi
- Avropa kapital qoyuluşu bankı
- Gömrük birliyi
- Avropa Komissiyası

442. Avropa birliyinin idarəetmə orqanları hansılardır

- √ Avropa Komissiyası
- Gömrük birliyi
- Birgə nəqliyyat siyasəti
- Birgə enerji siyasəti
- Sərbəst iqtisadi zona

443. Avropa birliyinin təşkilati strukturu hansılardır

- √ Maliyyə orqanları
- Vahid Avropa Aktı
- Gömrük siyasəti
- Vergi siyasəti
- Birgə kənd təsərrüfatı siyasəti

444. Avropa Birliyinin iqtisadi siyasətinin uyğunlaşdırılmasına nə aiddir

- kənd təsərrüfatı siyasəti
- √ rəqabət siyasəti
- ekoloji siyasət
- istehsal amilləri
- büdcə siyasəti

445. Avropa Birliyinin kənd təsərrüfatı bölmələrində tətbiq edilən qiymət növləri hansılardır

- inhisar qiyməti
- rəqabət qiyməti
- √ hədəf qiyməti
- subsidiya
- pərakəndə satış qiyməti

446. Avropa Birliyinin iqtisadi birliyi

- xarici yardım siyasəti
- advalorem
- dividend
- √ sosial siyasət
- valyuta məzənnəsinin tənzimlənməsi

447. Avropa Birliyinin Funksiyaları

- √ azad və ədalətli rəqabətin yaranması
- keyfiyyət və standartlaşdırma
- ATZ-rin yaradılması
- valyuta tənzimlənməsi
- Avropa valyuta sisteminin qüvvəyə miniməsi

448. Gürcüstan, Ukrayna, Özbəkistan, Maldova (GUÖM) təşkilat strukturu

- BMT inkişaf proqramı

- √ Milli əlaqələndiricilər komitəsi
  - Xammal ixracı
  - ÜTT
  - Daxili İşlər naziri
- 449.** Ümumdünya Ticarət Təşkilatının təşkilati strukturu
- tariflərin aşağı salınması
  - qeyri-tarif tənziqlənməsi
  - proteksionizm
  - rəqabət
  - √ Baş Şura
- 450.** Ümumdünya Ticarət Təşkilatına daxil olmağın şərtləri
- xarici ticarət siyasəti
  - konyunktura siyasəti
  - √ qanunvericilik bazasının uyğunlaşdırılması
  - sosial inkişaf
  - iqtisadi inkişaf səviyyəsi
- 451.** ÜTT-yə daxil olduqdan sonra qarşıya çıxan problemlər
- √ qeyri-tarif metodlardan imtina edilməsi
  - əlverişli gömrük rejimi
  - vahd hüquqi məkandan istifadə
  - fihsal siyasət
  - daha əlverişli şərait rejiminin tətbiqi
- 452.** Beynəlxalq regional ticarət blokları
- Ümumdünya Ticarət Təşkilatı
  - √ Avropa İttifaqı
  - Birləşmiş Millətlər Təşkilatı
  - Avropa Şurası
  - Ticarət və Triflərin Baş Sazişi
- 453.** Beynəlxalq ticarəti tənziqləyən beynəlxalq təşkilatlar
- Dünya Bankı
  - BMT
  - √ ÜTT
  - MDB
  - Beynəlxalq Valyuta Fondu
- 454.** Azərbaycan Respublikasında valyuta tənziqlənməsini həyata keçirən dövlər orqanı
- Vergilər Nazirliyi
  - √ Az. Respublikası Milli Bankı
  - Maliyyə Nazirliyi
  - İqtisadi İnkişaf Nazirliyi
  - Dövlət Vergi
- 455.** Beynəlxalq ticarəti tənziqləyən regional təşkilatlar
- BMT
  - √ Müstəqil Dövlətlər Birliyi
  - Beynəlxalq Valyuta Fondu
  - İqtisadi əməkdaşlıq
  - Dünya Bankı

456. Beynəlxalq iqtisadi əlaqələri tənzimləyən beynəlxalq təşkilatlar

- GÜAM
- √ Beynəlxalq Valyuta Fondu
- Avropa Təhlükəsizlik və Əməkdaşlıq təşkilatı
- MDB
- NATO

457. Azərbaycan Avroasiya məkanında hansı regional qruplaşmada iştirak edir

- √ İqtisadi əməkdaşlıq təşkilatı
- OPEK
- BMT
- Dünya Bankı
- ÜTT

458. Ümumdünya Ticarət Təşkilatının vəzifələri

- bütün əmtəələrə tarif güzəştləri
- inzibati tədbirlərin artırılması
- √ ticarətdə iqtisadi münasibətlərin tənzimlənməsi
- iqtisadi tədbirlər
- gömrük rüsumlarının artırılması

459. Ümumdünya Ticarət Təşkilatının əsas funksiyaları

- azad ticarət siyasəti
- √ çoxtərəfli ticarət sazişlərinin yerinə yetirilməsinə nəzarət
- dempinq
- dövlət alışı
- proteksionizm

460. QATT nədir

- idxalı tənzimləyən təşkilat
- işçi qüvvəsinin beynəlxalq hərəkətini tənzimləyən təşkilat
- √ beynəlxalq ticarət əlaqələrini tənzimləyən təşkilat
- beynəlxalq iqtisadi əlaqələri tənzimləyən təşkilat
- ixracı tənzimləyən təşkilat

461. Ölkələrarası tarif və ticarət üzrə baş saziş hansıdır

- GÜAM
- NATO
- MDB
- √ QATT
- BMT

462. 2010-cu ildə ölkə iqtisadiyyatına qoyulmuş vəsaitin neçə milyard dollar qeyri-neft sektoruna yönəldilmişdir

- 5,7 milyard dollar
- √ 9,3 milyard dollar
- 6,5 milyard dollar
- 8,5 milyard dollar
- 5,5 milyard dollar

463. 2010-cu ildə ölkə iqtisadiyyatına neçə milyard dollar vəsait qoyulmuşdur

- √ 15,5 milyard dollar
  - 20,5 milyard dollar
  - 80,5 milyard dollar
  - 40,5 milyard dollar
  - 30,8 milyard dollar
- 464.** Xarici investorların fəaliyyətini tənzimləyərkən dövlət iqtisadiyyatın neçə sahəsini fərqləndirməlidir
- Xarici investisiyaların cəlb edilməsi üçün xüsusi tədbirlərin görüldüyü sahələr
  - √ hamısı
  - Xarici investisiyaların iştirakı qadağan olunmuş sahələri
  - Xarici investisiyaların qismən iştirak edə biləcəyi sahələr
  - Xarici investisiyalara açıq sahələr
- 465.** 2003-2008 –ci illər ərzində ölkə iqtisadiyyatına neçə milyard manat investisiya yönəldilmişdir
- 40,9 milyard
  - √ 33,5 milyard
  - 40,2 milyard
  - 38,7 milyard
  - 50,5 milyard
- 466.** Neçənci əsrin sonundan başlayaraq İEÖ-nin iqtisadiyyatına yönələn birbaşa investisiyaların həcmi artdı
- XIX əsr
  - XVI əsr
  - XVIII əsr
  - √ XX əsr
  - XVII əsr
- 467.** Neçənci ildə Vaşinqtonda qəbul edilmiş Dövlətlər və xarici şəxslər arasında investisiya müharibələrinin həlli qaydaları haqqında Konvensiyanın əhəmiyyəti olduqca böyükdür
- √ 1965
  - 1960
  - 1980
  - 1975
  - 1970
- 468.** Çoxtərəfli sazişlər sırasında BMT-nin Baş Assambleyasının neçənci ildə qəbul etdiyi Dövlətlərin iqtisadi hüquq və vəzifələri barədə Xartiya çoxtərəfli sazişlər sırasına daxildir
- 2000
  - 1985
  - 1980
  - 1990
  - √ 1975
- 469.** Neçənci ildə İnvestisiyaların zəmanəti üçün çoxtərəfli Agentliyin təsisini reallaşdırdı
- √ 11 oktyabr 1988-ci il
  - 10 fevral 2012-ci il
  - 5 noyabr 2010-ci il
  - 20 oktyabr 2000-ci il
  - 15 mart 1998-ci il



470. Digər mühüm konvensiya neçənci ildə imzalanmış dövlətlərin immuniteti barədə Avropa konsepsiyasıdır
- 1990
  - √ 1972
  - 1980
  - 1982
  - 2000
471. Vaşinqton Konvensiyası neçənci ildə imzalanmışdır
- 2000-ci ildə
  - √ 1965-ci ildə
  - 1985-ci ildə
  - 1990-cı ildə
  - 1980-ci ildə
472. Xarici investisiya qoyuluşlarının maliyyələşmə mənbələrinə hansılar aiddir
- Dövlətlərarası kreditlər
  - √ Hamısı
  - Xarici dövlətlərin büdcə vəsaitləri
  - Xarici hüquqi və fiziki şəxslərin vəsaitləri
  - Beynəlxalq təşkilatların maliyyə vəsaitləri
473. İnvestisiyalar maliyyələşmə mənbələri hansılardır
- Daxili investisiya
  - √ Hamısı
  - Mallar, xidmətlər, investisiyadan gəlirlər
  - İnvestisiya mühüti və siyasəti
  - Xarici investisiya
474. İnvestisiyalar maliyyələşmə mənbələrinə əsasən neçə qrupa bölünür
- 5
  - 6
  - 8
  - √ 2
  - 3
475. Birbaşa investisiya nədir
- Ölkənin xarici investisiyadan asılı vəziyyətə salmaq
  - İnvestisiyanı yalnız banklara yönəltmək
  - √ İncəsənət kapitalı qoyulmuş obyekt üzərində nəzarət keçirə bilənlər
  - İnvestisiyalara vergilər tətbiq etmək
  - Ölkədə investisiya mühütünün əlverişli şəkli salmaq
476. Real investisiyalar hansı investisiyalardan ibarətdir
- İnvestisiya prosesinin qeyri-mərkəzləşdirilməsinə nail olmaq
  - Bütün cavablar doğrudur
  - √ Əsas kapitala və dövriyyə vəsaitlərinə yatırılan investisiyalar
  - Dövriyyə vəsaitlərinə yatırılan investisiyalar
  - İxtisaslaşdırılmış dövlət investisiya layihələrinin hazırlanması
477. Real investisiya neçə tərkib hissədən ibarətdir

- 5
- √ 2
- 6
- 8
- 3

478. Beynəlxalq iqtisadi inteqrasiyanın formaları

- √ Birləşmiş Millətlər Təşkilatı
- Valyuta arbitracı
- Dünya Bankı
- Beynəlxalq Valyuta fondu
- Azad ticarət zonaları

479. Dünya iqtisadi inteqrasiyanın inkişaf meylləri

- Sərbəst iqtisadi zona
- İşçilərin sərbəst hərəkəti
- Rəqabət siyasəti
- √ Regional
- İqtisadi siyasət

480. İntestisiyalar mahiyyətinə görə neçə qrupa bölünür

- √ 3
- 2
- 10
- 8
- 5

481. Ölkə miqyasında investisiyalar nə şəkildə həyata keçirilir

- Müqayisəli istehsal xərcləri
- Mütləq üstünlük
- İstehsalın beynəlxalq kooperasiyası
- İstehsalın beynəlxalq ixtisaslaşması
- √ Geniş təkrar istehsal prosesi

482. Merkantilizm nəzəriyyəsi hansı dövrdə meydana gəlmişdir

- XIX
- XVIII
- √ XVI-XVII
- XV-XIII
- XVII əsrin II yarısı

483. Hekşer-Olin modelinə görə Azərbaycan daha çox hansı sahədə ixtisaslaşmalıdır

- aqrar sahədə
- elektrotexnika
- meşə-kimya
- maşınqayırma
- √ neft istehsalında

484. Mütləq üstünlük nəzəriyyəsinin əsasını hansı prinsip təşkil edir

- istehsal
- √ mütləq mənfəət
- ticarət
- əmək bölgüsü

- ixracat
- 485.** Merkantilizm nəzəri məktəbinin nümayəndəsi deyil
- O.Skarujan
  - A.Monkretyen
  - U.Hoffor
  - T.Man
  - √ A.Smit
- 486.** Xarici ticarətlə bağlı nəzəriyyələrdən də amerikalı neoklassik hansı iqtisadçıya məxsusdur
- T.Man
  - V.Stoffor
  - √ Makl Porter
  - Hekşer-Olin
  - V.Leontyev
- 487.** Neçənci illərin ortalarından başlayaraq mili iqtisadiyyatda əldə edilmiş sabitlik sonrakı illərdə makroiqtisadi inkişafın əsasına çevrilmişdir
- 2000
  - 1990
  - 2010
  - √ 1990
  - 1980
- 488.** Neçənci ildən başlayaraq özünü əsas makroiqtisadi göstərici olan ümumdaxili məhsulun artımında göstərmişdir
- 1990
  - √ 1997
  - 1990
  - 2000
  - 2010
- 489.** 2006-cı ildə ÜDM neçə faizdir
- √ 2006-cı ildə 34,5%
  - 2006-cı ildə 29,2%
  - 2006-cı ildə 30,5%
  - 2006-cı ildə 38,9%
  - 2006-cı ildə 20,5%
- 490.** 1990-1995-ci illər ərzində ölkədə istehsal olunan ÜDM-nin adam başına düşən dəyəri neçə manata yüksəlmişdir
- 1990-1995-ci illərdə 2890 manata
  - √ 1995-2007-ci illərdə 2980 manata
  - 2005-2010-cu illərdə 1890 manata
  - 1980-1985-ci illərdə 2560 manata
  - 2000-2005-ci illərdə 2860 manata
- 491.** 2002-2007-ci illərdə emal sənayesi məhsulu istehsalı neçə min manata çatmışdır
- √ 14631 min manat
  - 15841 min manat
  - 12676 min manat
  - 13867 min manat
  - 18972 min manat
- 492.** Azkompozit Boru İstehsalı zavodu neçə ildən fəaliyyətə başlamışdır

- 2000-ci ilin I yarısından
- 2009-cu ilin II yarısından
- 2008-ci ilin I yarısından
- √ 2006-cı ilin II yarısından
- 2005-ci ilin I yarısından

**493.** Dizayn Genay Azərbaycan zavodu neçənci ildən fəaliyyətə başlamışdır

- 2000-ci ildən
- √ 2006-cı ildən
- 2005-ci ildən
- 2004-cü ildən
- 2003-cü ildən

**494.** Gilan Holding -də neçənci ildən iri istehsal sahələri qurulmuşdur

- √ 2005-ci ildə
- 2006-cı ildə
- 2008-ci ildə
- 2010-cu ildə
- 2000-ci ildə

**495.** Neçənci ildə Star Uit zavodunun açılışı olmuşdur

- 2000-ci ilin may ayında
- 2010-cu ilin yanvar ayında
- 2003-cü ilin mart ayında
- 2004-cü ilin fevral ayında
- √ 2005-ci ilin aprel ayında

**496.** 1995-2007-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi neçə dəfə artmışdır

- 20 dəfə
- 12 dəfə
- 10 dəfə
- √ 14 dəfə
- 15 dəfə

**497.** 2007-ci ildə ölkə iqtisadiyyatında əsas kapitala yönəldilmiş ümumi investisiya neçə milyon manat olmuşdur

- √ 3456,6 milyon manat
- 3200,2 milyon manat
- 3409,8 milyon manat
- 3508,9 milyon manat
- 3405,8 milyon manat

**498.** Müasir dövrdə Azərbaycanın xarici ticarət fəaliyyətinin spesifik xüsusiyyətləri hansılardır

- ölkənin bazar iqtisadiyyatına keçid dövrünü yaşaması
- zəngin təbii sərvətlərə malik olması
- √ hamısı doğrudur
- coğrafi mövqeyi
- neft ixracatçısı olması

**499.** 1995-2007-ci illər ərzində xarici ticarət dövriyyəsinin həcmi neçə dəfə artmışdır

- 10 dəfə
- 7 dəfə
- 2 dəfə

- 5 dəfə
- √ 9 dəfə

**500.** Azərbaycan Respublikasının dünyanın neçə ölkəsi ilə ticarət iqtisadi əlaqəsi mövcuddur

- 240
- 150
- √ 140
- 160
- 180